

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Ilham

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 040 (5760) 28 fevral 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir"



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabishvili ilə görüşüb



5

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxani rayonundakı 2 sayılı uşaq evinin sakinləri ilə görüşüb



5

"Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı törətdilmiş bəşəri cinayətdir"



6

"Sumqayıt hadisələri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi coxsayılı cinayət və təxribatlardan biridir"



8

Bəhrəz Quliyev:
"Azərbaycan Prezidenti vətəndaşının yanındadır"



9

"Planlı xarakter daşıyan islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdır"



9

11

Tnews.uz:
"Ermanılər Qafqaza necə gəlib?
Sensasiyalı faktlar"




11

Yerevanda jurnalistləri küçəyə atırlar



12

"Milli Şura" batan "İdka" ni xatırladır



28 fevral 2019-cu il

İlham Əliyev: “Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”



“Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik”

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Salome Zurabishvilinin fevralın 27-də rəsmi qarşılıqlı mərasimi olub. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabishvili, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılıqlı mərasimin dən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabishvilinin təkbətək görüşü olub. AZERTAC xəber verir ki, prezidentlər görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev:

-Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətə Sizi təbrik edirəm, Size uğurlar arzulayıram.

Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önemli addım olacaqdır. Əminəm,



aparacağımız müzakirələr bir da-

ha təsdiqləyəcək ki, Gürcüstan və

Azərbaycan bir-birinə çox yaxın ol-

kələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

Biz bütün sahələrdə uğurlu

əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-güne dərinləşir. Siyaset, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində, elə bir sahə tapmaq çətinidir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbətə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik. Bir daha xoş gelmişiniz.

X X X
Gürcüstan Prezidenti Salome Zurabishvili:

-Təşəkkür edirəm cənab Prezident.

Şadəm ki, regiona ilk səfərimiz bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimiz alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsler müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti xanım Salome Zurabishvilinin nümayəndə he-

Azərbaycan Prezidenti İlham Əliyev:

-Hörmətli xanım Prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətə tebrik etdim. Çox şadəm ki, qısa müddədən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.

Bu gün biz artıq təkbətək göründə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxterəfli əməkdaşlığı məzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önemli addım olacaqdır. Biz bu güne qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qıtə, həm də dünya üçün önemlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacaq, bir-birimizə dəstək göstərəcəyik, necə ki,

bu güne qədər bütün məsələlərdə həmişə bir yerde olmuşsunq.

Ardı Səh. 3

İlham Əliyev: “Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”

Əvvəli-Səh-2

Biz bu gün artıq həm xarici siyaset məsələlərini, həm də regiondakı vəziyyəti, bizim neqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbətə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək.

Gürcüstan Prezidenti Salome Zurabişvili:

-Cənab Prezident, təşəkkür edirəm. Şadəm ki, Azərbaycana gəlmisəm. Bu, mənim regionda bircinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmənunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birləkde müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtılık bəzim kiçik fəderasiyamız da var idi. Biz müstəqilliyimizi birləkde itirdik, ağır illərdən keçdiq, yaşadıq. Bunnlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birləkde bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşgal məsəlesi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunnlar, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz



“Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmışəm. Gürcüstanın bütün presidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm”

la əməkdaşlıq edir:

-Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, xanım Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Sizi bu yaxınlarda prezident seckilərində qazandığınız qələbə münasibətində bir daha təbrik edirəm. Çox şadəm ki, seckilərdən qısa müddətdən sonra Siz Azərbaycana səfər edirsiniz. Bu, onu göstərir ki, Siz ölkələrimizin əlaqələrinə çox böyük önem verirsiniz. Biz də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Çox şadəm ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bugünkü səfər və apardığımız müzakirələr, danışıqlar bir dəha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi vardır.

Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerde olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərvəsində bir-birimizi daim dəstekleyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.

Əlbətə ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birge səylərlə çox ənənəli böyük layihələri icra edə bilmişik. Əger tarixə bir qədər nəzər salsaq görək ki, hələ 1990-ci illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləssin. Ondan sonra əlbətə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiye birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox ənənəli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsinə təşkil edən TANAP layihəsi de istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir.



müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır.

Şadəm ki, buradayam. Çünkü bizim həm keçmiş, həm də gələ-

cek haqqında çox səhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir.

Geniş tərkibdə görüş başa çatanan sonra Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuatla bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəber verir ki, əvvəlcə Azə-

baycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Prezident İlham Əliyev öz bəyanatında bildirib ki, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğur-

28 fevral 2019-cu il

İlham Əliyev: “Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”

Əvvəli-Səh-3

Bu layihelər ölkələrimiz üçün, bölge üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığıdır. Əger layihelərin əvvəlinde üç ölkə əməkdaşlıq edirdi, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihelərə cəlb edilir.


Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danişqların mövzusu olub. Bu layihelər de ölkələrimizə çox böyük fayda gətirir. İlyarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı netecisində indi ölkələrimizən ərazisində keçən yüklerin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görüürük və artan yüksəkləşmələr deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışqlar aparmışdır, razılığa gelinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yüksəkləşmələr böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dehli imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiye - ənənəvi üçtərəflı əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.

Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.

Azərbaycanda yaşayan gürcüler və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önemli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmilletli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü ve gələcək inkişafı üçün çox önemlidir.

Şadəm ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün de çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri de buna çox sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl güşəsi ilə tanışlıq eminəm ki, Sizdə xoş təessürat yaradacaqdır. Bir sözə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə güclü siyasi irade var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layiheləri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik. Əminəm ki, xalqlarımızın, dövlətlərimizin çox gözəl gələcəyi var. Bugünkü rəsmi səfər bizim əlaqələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.

Sonra Gürcüstan Prezidenti Sa-



İome Zurabishvili bəyanatla çıxış edib. Prezident Salome Zurabishvili öz bəyanatında qeyd edib ki, biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir:

- Teşəkkür edirəm, cənab Prezident.

Sizin bütün fikirlərinizle razıyam. Sizin fikirləriniz mənə çox yaxındır. Biz həqiqətən hər bir sahə üzrə fikir mübadiləsi apardıq. Biz bir yerde tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdi, facielerdən keçdi. Biliyik, dövlət quruculuğu nə deməkdir, ne tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünkü biz bütün facieleri birlikdə yaşadıq və yene də irəliliyi, inkişafa, mədəniyyət sahəsində tərəqqiye nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.

Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsəlesi burada əsas mövzusu olacaq və biz birgə baxışlarımı nümayiş etdirməliyik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevriləməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətdir. Lakin əlaqələrimiz bununla məhdudlaşdırıb. Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi seviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səyərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən də fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumida artıq planlaşdırılın. Biz buna müətəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır.

Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərərimizdir. Biz buna Qafqaz xarakteri vərə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var.

Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni

Rəsmi xronika

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq-leyib.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-ci il 2 avqust tarixli 441 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2007-ci il 6 fevral tarixli 526 nömrəli, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 14 iyul tarixli 293 nömrəli, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmani imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Yaşlılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun təmİN edilməsi barədə” 2016-ci il 17 mart tarixli 841 nömrəli və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1922 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərmani imzalayıb.

irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərərimizdir. Biz buna Qafqaz xarakteri vərə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var.

Bu gün turizmin inkişafı haqqında fikir mübadiləsi apardıq. Turizm sahəsi də inkişaf etdirilməlidir.

Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün təpşirək verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb



Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərda olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

AZƏRTAC xəber verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmənluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasi-

bətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifade etdi.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin elaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması programı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib.

AZƏRTAC xəber verir ki, Heydər Əliyev Fonduna müraciət edən 30-dek hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzəre alınmaqla yüksək texnologiyalı məhsullar seçilib. Tətbiq

olunan protezlərin texniki imkanları normal həyat dinamikasına imkan yaradır, istifadəçi daha rahat, təbii və təhlükəsiz hərəkət edir.

Protezlər təmin olunan Qarabağ müharibəsi əlli illəri artıq aktiv həyata geri döñərək əmək fəaliyyətlərini davam etdirir. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növləri ilə məşşələnlər da var. Paralimpiyaçıların sözlərinə görə, onlar müasir protezlərlə məşq və yaşıllara rahatlıqla qatılı bilirlər. "Bizim üçün belə bir addım tek maddi dəstək deyil, həm

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 sayılı uşaq evinin sakinləri ilə görüşüb



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 sayılı uşaq evində olub. AZƏRTAC xəber verir ki, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış oldu. İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, ayaşlıllar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla səhərbədəlilik etdi. Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyonu izledi.

Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin gələcəyi, milletin ümidi ləri təqdim etmək və onlara yüksək diqqət göstərdiklərini bildirdi.

"Uşaqlara ölkənin

28 fevral 2019-cu il

“Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı töredilmiş bəşəri cinayətdir”



mizin İstanbuldakı baş konsulluğunun, Bağcılar Belediyesinin əməkdaşları iştirak ediblər. Əllərinde Azərbaycanın ve Türkiyənin dövlət bayraqları, “Xocalı qətləmi. Unutmadıq, unutdurmayacaqıq” sözləri, soyqırımı zamanı həlak olmuş insanların adları yazılmış plakatlar tutan yürüş iştirakçıları Bağcılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.

Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən insanlıq qarşı töredilmiş bu vəhiyi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Əvvəlcə Azərbaycanın ve Türkiyənin dövlət himnləri səslendirilib, Xocalı soyqırımı qurbanlarının xatiri ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərəsi dostluq qrupunun rəhbəri Şamil Ayrım 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində insanlıq dramının yaşandığını bildirib. Qeyd edilib ki, bu faciə yalnız azərbaycanlılar deyil, bütün türk millətinə, insanlıq qarşı töredilən cinayətdir. Şamil Ayrım Xocalı qətləmi zamanı 613 günahsız insanın, o cümlədən 106 qadının, 63 uşağın ve 70 qocanın xüsusi qəddarlıqla öldürülüşünü, 1275 insanın əsir və girov götürülərək işgəncələrə məruz qaldığını xatırladıb. Bildirib ki, ermənilər əsirler boyu Qarabağ torpağında bir çox qanlı cinayətlər törediblər və tarixdə bunun sübutları var. Qarabağın, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarası olduğunu bildirən dostluq qrupunun rəhbəri bu qətləmi töredənərin cəzalandırılmasının, haqq-edalet qarşısında cavab vermesinin vacibliyini vurğulayıb.

XXəsrin ən qanlı faciələrinən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyənin İstanbul şəhərində iddihamlı yürüş keçirilib. Yürüş Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağcılar Belediyyəsinin təşkilatçılığı ilə baş tutub.

AZERTAC xəber verir ki, yürüsdə Azərbaycandan gəlmis nümayəndə heyəti, Türkiyə Büyük Millət Məclisinin deputatları, icimaiyyətin və KİV-lərin nümayəndələri, ölkə-

lətin İstanbuldakı baş konsulluğunun, Bağcılar Belediyesinin əməkdaşları iştirak ediblər. Əllərinde Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sühə axtarışında olduğunu bildirib. Qeyd edib ki, 27 ildir biz Xocalıya ədalət axtarırıq. Bu müddət ərzində biz bu soyqırının nəticələri, onun qurbanları barədə həqiqətləri dünyaya çatdırırıq. Əlbəttə, bu istiqamətdə əldə etdiyimiz nəticələr var. Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə biz dünyanın böyük bir qismində bu qətləmin həqiqətlərini çatdırma bilmişik. Türkiyə də daxil olmaqla dünyanın demək olar ki, bütün dövlətləri Xocalıda nələrin baş verdiyini bilirlər. Bu gündək dünyanın 10-dan çox ölkəsi, ABŞ-in 22 ştatı Xocalıda baş verənləri soyqırımı kimi tanıyib. Biz Xocalı soyqırının səbəb və nəticələrini daha geniş coğrafiyada tanıtmaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı Azərbaycanın dövlət siyasetidir və biz bu siyaseti artıq təkcə Azərbaycan deyil, Türkiyənin köməyi, türk xalqının iştirakı ilə həyata keçiririk. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyib Erdoğan 2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Forumunda iştirak ediblər. Həmin toplantıdan sonra biz bir milət, iki dövlət olaraq diaspor qurumlarını birləşdirmiş və vahid diaspor siyaseti yürüdürlük. Bu gün dünya ölkələrinde azərbaycanlılar qədər türkler də Xocalıya ədalət uğrunda çalışırlar. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətləmi qurbanlarının xatiresi yad edilir.

Digər çıxış edənlər Xocalıda töredilmiş soyqırımı haqqında tədbir iştirakçılarına mə-

lumat veriblər. Qeyd edilib ki, orada insanlar azərbaycanlı və müsəlman olduqlarına görə qətlə yetiriliblər. Buna görə də Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı töredilmiş bəşəri cinayətdir.

Sonra tədbir iştirakçıları parkda inşa edilmiş “Xocalını unutma” abidəsinin önündə gülər düzüblər. Xocalı soyqırımında qətlə yetirilmiş insanların sayına uyğun olaraq parkda 613 ağac ekilib.

Türkiyə parlamentinin sədri: “Azərbaycanın problemləri Türkiyənin problemləridir”

“Azərbaycanın problemləri Türkiyənin problemləridir.” Bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib. O vurğulayıb ki, Xocalı faciəsi bəşəriyyətin vicdannıda qara lekədir və bu hadisələrin günahkarları məhkəmə qarşısında cavab verməlidir. Spiker eləvə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və her sahədə dəstəkləyəcək.

Xatırladıq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gece silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-ci motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın



qədim Xocalı şəhərinin üzərində hücum edib və onun dinc əhalisine amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi həle də məlum deyil. Səkkiz aile tamamilə mehv edilib. Həmin insanlar yalnız etnik mənşəyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikət ediliblər.

Montenegro Prezidenti VII Global Bakı Forumunda iştirak edəcək

Montenegro Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir. Səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Global Bakı Forumunda iştirak etməkdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZERTAC-a bildiriblər ki, Milo Cuqanoviçin Forumda nitq söyleyəcəyi və səfər çərçivəsində bir səra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Montenegro Respublikası ilə six əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin idarə Heyətinin üzvüdür. O, IV və V Global Bakı forumlarında iştirak edib.



Sosial siyasətdə inqilabi islahatlar...

Prezident İlham Əliyevin son addımları bu faktoru təsdiqləyir

Düşünülülmüş sosial siyasətlə irəliləyən Azərbaycan son 15 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 15 ildə imzaladığı fərman və sərəncamlar, həmçinin, xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin sayı artıb.

Deyilən bu uğurlu nəticələri Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə çıxışı zamanı da, qeyd etdi ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər bündəcə gəlirlərinin artmasına və maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bu, bir real faktordur ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə, yaranmış imkanların, ilk növbədə, mehz sosial sahəyə yönəldilməsini təmin etdi.

Sədaqət Vəliyeva:
“Prezidentin son qərarları
böyük sosial islahatlar paketinin
tərkib hissəsidir”



Sözügedən məsələ ilə bağlı YAP Nizami rayon təşkilatının sədri, millet vəkili Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin vətəndaşlarınıñin sosial rıfahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmet edən sərəncamları, fərمانları və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

S.Vəliyeva onu da bildirib ki, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin ediləməsi, şəhid ailələrinin müavinətlərinin

242 manatdan 300 manata artırılması, Əfqanistanda helak olanların ailələrinə verilen müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əmək-haqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasetin mərkəzində insan amilinin durduğunu bir daha sübut etmiş olur.

Deputat əlavə edib ki, ölkə Prezidenti İlham Əliyev sosial tədbirlərin davam etdirilməsi üçün müvafiq addımların atılması üçün tapşırıqlar verib: “Məsələn, vətəndaşları narahat edən məsələlərdən biri də problemlə kreditlərle bağlıdır. Bu problemlə də əlaqədar Prezident xüsusi həssaslıq nümayiş etdirmiş və bu məsələnin de vətəndaşların xeyrinə həll edilmesi üçün müvafiq göstərişlər vermişdir. Əminəm ki, bu problem də, qısa zaman ərzində, həllini tapacaq”. S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər, bir daha isbatlayır ki, Azərbaycanda həyata keçirilən sosial siyaset sistemli və düşünlülmüş kompleks tədbirlərdən ibarətdir.

Azər Badamov: “Prezidentin inqilabi sosial siyaseti bundan sonra da davamlı və uğurlu olacağını təsdiqləyir”

“Azərbaycanda 2019-cu il üzrə sosial sahədə atılan aparılan siyaset davam etdirilir və qarşıda yeni islahatlar gözlənilir”. Bu sözləri Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki nitqini şərh edən millet vəkili Azər Badamov deyib.

“Atılan addımlar əhalinin sosial müdafiəsinə xidmət edir”

“Bu gün Azərbaycan dövlətinin sosial sahədə atlığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətine görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyaset həqiqətən de inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”. Bunu SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, görülen bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat seviyyəsinin yüksəldilməsi, onun rofahı amili danışın: “Müşavirəye qədər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımdan cənab Prezidentin təqaüdlərin, sosial müavinətlərin, minimum əmək haqqlarının artırılmasına dair sərəncamları oldu. Bu sahədə islahatlar davam edir və güman edirik ki, banklara olan borcların müəyyən hissəsinin güzəştə gedilməsi istiqamətində de yaxın günlərdə vacib qərar qəbul olunacaq. Atılan addımlar bilavasitə əhalinin sosial müdafiəsinə xidmət edir və güman edirik ki, bu programlar davam etdiriləcək”.



R.HÜSEYNOVA

Vüqar Bayramov: “Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir”

“Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.



V.Bayramov bildirib ki, 2017-ci ilin evvelində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliyərən sonra isə bu rəqəm 50 faiz artırılıraq 60 manata çatdırılıb. Onun sözlərinə görə, bununla da məcburi köçkünlərin ailələrinin hər bir üzvüne communal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək: “Bu o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət bündəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəller bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq”.

V. Bayramov söyləyib ki, birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir: “Bunun məcburi köçkünlərin ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət bündəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən vəsait praktiki olaraq dövlətin dəstəyidir. Bu kontekstdən son addım Azərbaycan həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Praktiki olaraq, həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha yaxşılaşmasına dəstək kimi xarakterize olunur”.

Hadi Rəcəbli: “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması dövlət qayğısının daha bir nümunəsidir”

“Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə haqqında Sərəncam böyük əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli deyib.



H.Rəcəbli bildirib ki, dövlət başçısının sərəncamı təxminən 500 min nəfərə şəmil ediləcək. Onun sözlərinə görə, vahid aylıq müavinətlərin artırılması həmin insanların sosial təminatının yaxşılaşdırılması ilə yanaşı ailə bündəsindən də artmasını təmin edəcək.

“Bu artım son illərin ən böyük artımı kimi qiymətləndirilir. Artımın faiz dərəcəsinin yüksək olması bu kateqoriyadan olan insanlara diqqətin göstəricidir. Nəzərə alsaq ki, ailədə 5 nəfər var, onlar əməkliyət 300 manat aylıq müavinət alacaq. Əgər ailədə pensiya alan, işləyən də varsa onların aylıq bündəsindən dərəcəsi daha çox olacaq. Bu da həmin insanların dolanışına çox müsbət təsir göstərəcək. Əməkliyət, dövlət bündəsində daxil olmaların artırması nəticəsində əhalinin sosial müdafiəsi xeyli gücləndirilir. Yanvar ayında bündəsində 105 milyon manat əlavə vəsait daxil olub. Bu, həyata keçirilən islahatların, şəffaflığın təmin olunmasının nəticəsidir. Təbii ki, artan bündəcə vəsaitləri insanların rifah halının yüksəlməsinə sərf olunur”-deyə, komitə sədri vurğulayıb.



Sosial şəbəkələrdə niyə Novruzəliyə dönürük?

MƏTLƏB
Metlebsalayev@mail.ru

Bəzən düşünürəm ki, bir çox yazımızda "Poçt Qutusu"ndakı Novruzəli obrazından irəli getmədiyimizi döñə-döñə qeyd eləməyim yerinə düşmür bəlkə. Yəni "bəlkə bu şəkildəki sərt fikirlərimlə "qırımızı cizgini" aşırıram" kimi təsəvvür yaranır məndə. Çünkü 18-ci əsrin sonlarındakı Novruzəli ilə, 21-ci əsrin on doqquzuncu ilindəki informator Əli, Vəli, Pirvəli arasında böyük fərqli olmalıdır axı. Novruzəli, ata qoşulmuş faytonda yaxxanıb, özünü külüyə verən bəylərə, bigiburma pristavlara, nə bilim, kətandan köynək geyinən müsəlmanlara həsədlə baxırdısa, onun 21-ci əsrədəki kötükçələri, varisləri dəyərlə milyonlarla dollarlarla ölçülən bahalı markalı avtomobilərə, dünyani bir neçə saniyəyə ovcunun içərinə sığdırılan sürətli internetə, insan orqanızmini sıfırdan yığıb cavanlaşdırın ən son tibbi kəşflərə sahibdir.

Demək ki, Novruzəli ilə indiki insanlarımız arasında düşüncə və mənəvi fərqlər böyük olmalıdır axı. Amma gözümüz qabağına hər gün sosial şəbəkələrdəki mənəvi-exlaq terrorunun tügəyan elədiyi səhnələr geləndə, düşündürəm ki, bizim hələ de Novruzəlidən o tərəfə getmediyimiz barədəki fikirlər, çox yumşaq tənqiddir. Hələ desəm, çox zəif tənqid!

Bütün dünyanın biznes və karyerasını sosial şəbəkələr, internet mediası ilə idarə etdiyi, sosial şəbəkələr vəsiyyəti ilə özüne yeni-yeni dostlar, həmfikirler tapdıgi, intellektual biznes sektor ilə dünyadan hər yerində pul qazandığı bir zamanda, mənim 21-ci əsrədəki "novruzəlilərim", yuxarıda qeyd etdiyim tərəqqinin əksinə olaraq, hər şeyi söyüş və təhqir kimi "yeniliklərə qazanmağa" çalışırlar. "Qazandıqları" da, ancaq və ancaq nifret və başqalarına göndərdikləri söyüsləri öz ünvanlarına geri qaytarmaq olur. Vəssalam! Bu da "Poçt qutusu"ndakı Novruzəlinin düşüncə və dünyagörüşünün günümüzdəki təkrarı. Novruzəli öz ağasının pocta atmaq üçün ona verdiyi məktubu poçt işçisi olan rusun əlindən zorla alıb geri qaytarırdısa, indiki "novruzəlilər" müasir sivilizasiya və inkişafın beyinlərimizə yol açan yeniliklərini cəmiyyətin əlindən zorla alıb insanları zombileşdirməyə, söyüş söyəcək dərəcədə zəiflətməyə və alçaltmağa can atırlar. Sanki "tarix təkrar olur" deyimi ilə razılaşmaqdən başqa çare qalmır adamda.

Bu gün tam əksəriyyət, mənimlə razılaşar ki, son illərdə cəmiyyətdə diline sahib ola bilmeyənlər, onu idarə etmək gücündə olmayanlar alaç otu kimi hər yeri "işğal" ediblər. Ən çox da sosial şəbəkələrde.

İnsan olaraq, dilimizə sahib dura bilmədiyiməz görədir ki, sosial şəbəkələrdən başlayan "razborkalar", qəbiristanlıqla qədərki yolculuğa qədər gedib uzanır. Özü de indi sosial şəbəkələrdə söyüş və təhqirin hər şeyi üstələdiyi bir vaxtda diline sahib olmaqdan çətin heç nə yoxdur. Devidiyim kimi, sosial şəbəkələrdən qızışan "dil davası", "razborkalar"da, bıçaqlaşmalarda "hell olunur" çox vaxt.

İndi sosial şəbəkələr əsl kriminal qeybətxana yuvasına çevrilib. Bu gün min illik qeybət və dedi-qodu adətlərimizi müasir informasiya texnologiyalarına yükləyə bilmək, demək ki, hələ de Novruzəlinin "Poçt qutusu"ndakı düşüncə tərzimizi, acı da olsa, "qızıl fond" kimi beyin genefonumzda möhkəm-möhkəm saxlayıraq. Acı da olsa, gerək budur, əzizlərim...

Bu gün dünyada inkişaf edən xalqlar müasir informasiya texnologiyalarından bilişlərini artırıb, milli keyfiyyətlərini və dünyagörüşlərini daha da yüksəltmek üçün çalışır, bizim bədbəxtlərimiz isə, sosial şəbəkələrdən "qız tutmaq" və "haqq-hesab" çürütmək üçün yararlanırlar. Bu zəvallılar içi boş, taqqılılı beyinlərindən ağız boşluğununa süruşen ağılsız hərzə-mərzə cümlələrini sosial şəbəkələrdə "bazara çıxırab" bir növ "alıcı" axarırlar. İsimiz gerçəkdən çətindir. Həm ermənidən Qarabağımızı geri almazıq, həm də milli təfəkkürümüzü "novruzəlilərdən" temizləməliyik...

"Sumqayıt hadisələri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayət və təxribatlardan biridir"



Ermənilər tarixin müxtəlif döñəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər və təxribatlar törədiblər. 1988-ci il fevralın sonlarında Sumqayıt şəhərində törədilən kütləvi iğtişaşlar da onlardan biri idi. Bu hadisələr ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi gündürdü. Belə ki, fevralın 27-29-da Sumqayıtda cərəyan edən hadisə nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olub, 400-dən çox insan yaralanıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağdırılıb, 40-dan çox avtoməşin yararsız hala salınıb, şəhərə böyük maddi ziyan vurulub.

Bu faktları AZERTAC-in müxbiri ilə söhbətində Sumqayıt Dövlət Universitetinin prorektoru, professor, hadisə ilə bağlı araşdırılmaların, bir necə kitabin və məqalelərin müəllifi olan Ramazan Məmmədov bildirib.

O deyib: "Sumqayıtin yaşlı və orta nəslinin nümayəndələri 31 il əvvəl şəhərdə erməni millətlərinin xəricdə yaşayan havadarlarının, "Daşnaksütyun" partiyasının destəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xəttirayırlar. O vaxt ölkədə "yenidənqurma" siyaseti elan edən Mixail Qorbaçovun "islahat"larından biri də millətərarası ədavəti qızışdırmaq, xaos yaratmaq idi. Daşlıq Qarabağ mesəlesi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür kömək göstərəcəyini vəd etmişdi. Şovinist Aqanbekyanın Parisdəki məlum çıxışı hadisələri alovlandıran ilk qıgilcım oldu.

Sumqayıtda baş verən hadisələrlə bağlı apardığımız araşdırılmaların nəticələri professor Həsən Sadıqova birge yazdığını "Sumqayıt: milli əsarət, ya milli səxavət?" və Əməkdar jurnalist Eyrüz Məmmədovun və mənim həmmüəllifi olduğum "Sumqayıt, 1988. Cinayət və cəza" kitablarında ək-

sini tapıb. O dövrde "Krunk" adlı erməni təşkilati fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətlər oraya toplaşmışdır. Təşkilatın yeganə məqsədi Daşlıq Qarabağ Muxtar Vilayetini Azərbaycandan ayırib Ermenistana birləşdirmək idi. Bu məqsədə ermənilərdən kütləvi şəkildə pullar yığıldı. Sumqayıt ermənilərinin qarşısında da bele bir tələb qoyulmuşdu.

Təkçə bir ayda Sumqayıt bankından 1 milyon rubla yaxın pul çıxarılmışdı. Sade ermənilər bunu ona görə edirdilər ki, millətçi "Krunk" və "Daşnaksütyun" təşkilatları onlardan məcburi şəkildə ianə qopara bilməsin. Ermənilər faktları qətiyyətlə inkar etmeye çalışıslar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarılmışdı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmiş və bununla da insanları kütləvi iğtişaşlara təhrik etmişdi.

Yeri gəlməkən, araşdırıstanlar təkçə insanları öldürmək kifayətlənmir, hadisələrin miqyasını böyütmək üçün evlərə hücum çəkir, avtomobiləri yandırır, ticaret obyektlərini qarət edirdilər".

Həmin hadisələri xatır-

layan professor qeyd edib ki, fevralın 27-də Sumqayıta daxil olan təxribat qrupunun üzvləri əhali arasında ekstremitə rəhul təbliğat aparırdılar: "Şəxsən şahidəm ki, Sumqayıtin mərkəzi meydəndə, bazar və univermaq ətrafında camaaati başına toplayan məşin gödəkçəli bu naməlum şəxsər özərini Ermənistandan qovulmuş azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından "yanayana" danışındılar. Qızışdırıcı, təxribat rəhul söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri, xüsusən də gəncləri inandırıb meydana topladılar. Mitinqlər başlanıldı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları səsləndi. Şəhərin "başbilənləri" əhalini şayılərə uymamağa, təmkinli olmağa çağırısa da, artıq gec idi, düşmən öz işini görmüşdü. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin azyaşlı, emosiyalara uymuş gənclərin kortəbbi axını ilə facieli hadisələrə yol açdı və aradan çıxdı. Ondan sonra məşin gödəkçiləri şəhərdə "gördüm" deyən olmadı".

Ramazan Məmmədov

qeyd edib ki, həmin günlər

Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə göndərildi, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi: "Şəhəri sanki bilerək dənə başsız qoymuşdu. Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş altı gedirdi. Hüquq-mühafizə organları iflic vəziyyətə idi. Bütün bunlar Sumqayıtda baş verən hadisələrə əvvəlcədən ciddi hazırlıq görüldüyündən və nəzarətdə saxlanılığından xəbər verir. Sübüt və dəlillər hadisənin DTK divarları arasında hazırlanıldığını açıq-aydın gösterir. Respublika Baş prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, o vaxt Sumqayıt şəhərində yaşayış ermənilərin əksəriyyəti kətliyi kürsüsərini yuxarıda qoymuş azərbaycanlılar kimi qələmə verir, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayış 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getdikləri müəyyən edilib. Onların əksəriyyəti imkanlı ailələr idi. Həmin ərefədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. İstintaq onu da müəyyənləşdirib ki, Ermənistən xüsusi xidmət orqanlarının əməkdaşları Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşib, ermənilərlə görüşərək gizli söhbətlər aparıblar. Beləliklə, sünə yaradılan bu təxribat ocağı bilərkən vaxtında söndürülməyib. Bu hadisənin Daşlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün düşünüldüyü artıq təkzib olunmaz faktıdır".

Sumqayıt hadisələri ermənilərin öz cirkin niyyətlərini həyata keçirmək üçün hər cür təxribata hazır olduqlarını sübut etdi

Sumqayıt hadisələri her şeydən evvel sübut etdi ki, ermənilər özərinin xəsta təxəyyülünən məhsulu olan utopik ideyaların həyata keçirilməsi istiqamətində bütün ağılsızlıqlara el atmağa, hətta ermənilərin özərinə qarşı da vandalizm həyata keçirməye hazırlılar. Sumqayıt hadisələri ermənilərin həmin hadisələrə



qədər azərbaycanlılara qarşı törətmış olduqları və ondan sonra töredəcəkləri qanlı cinayətlərə bərət qazandırmağa, köləgə salmağa hesablanmışdı. Bir sözə, ermənilərin Sumqayıtda töredikləri təxribat onların Azərbaycan ərazilərində separatizm və işgalçılıq siyasetinin bir elementi idi.

Bu fikirləri AZERTAC-a açıqlamasında politoloq El-

Bəhruz Quliyev: "Azərbaycan Prezidenti vətəndaşının yanındadır"



Azərbaycanda həyata keçirilən sosial siyasetin kökündə Prezident İlham Əliyevin hakimiyətə gəldiyi ilk gündən verdiyi vədlər dayanır. 2019-cu ildə sosial-iqtisadi sahədə keyfiyyətə yeni mərhələyə keçidə bağlı atılan addımlar da Azərbaycanda həyata keçirilən siyasetin əsasında vətəndaş amilinin dayandığının əməli nəticəsidir". Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Ses" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu sosial siyaset 2003-cü ildən Prezident İlham Əliyevin timsalında növbəti mərhələyə qədəm qoyub. Burada da vətəndaş amili, onun sosial rifah halının yaxşılaşdırılması önde duran məsələlərdəndir. Bu illər ərzində ölkəmiz-

də inkişafi stimul-laşdırın sosial paketin həyata keçirilməsi və onun tərkib hissəsi olaraq əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətinde kompleks yanaşma dövlətin artıq hər bir ailənin, vətəndaşın xidmetində dayandığını göstərir. Qısa zaman

ərzində minimum əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdünən artırılmasında, digər ödənişlərin verilməsində mühüm qərarlar qəbul edildi və konkret addımlar atıldı. Uzun illər vətəndaşları narahat edən vaxtıla tikilmiş və müəyyən səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədlişməsi məsəlesi də ölkə Prezidentinin imzaladığı Fermanla həllini tapdı. Prezident İlham Əliyev tərəfindən vətəndaşların sosial müdafiəsi ilə bağlı atılan inqilablı addımlar bu sahədə mühüm dəyişikliklərə səbəb olub. Ölkə başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində eləvə tədbirlər haqqında" Sərəncamı, bununla yanaşı, öten gün iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə hem iqtisadi, sosial islahatların qiymət-

ləndirilməsi, həm növbəti dövrə həyata keçiriləcək islahatlarla bağlı prioritetlərin ve istiqamətlərin müəyyənləşdirilməsi, xüsusilə də problemlə kreditlərin həlli sahəsində verilən anons ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində aparılan siyasetin miqyasının daha da genişləndiğini gösterdi.

Ekspert qeyd edib ki, 2019-cu ildə sosial-iqtisadi sahənin keyfiyyətə yeni mərhələyə keçidində inqilabi dəyişikliklərə nail olan lider amili də var: "Hesab edirəm ki, bütün məsələlərin həlli təkcə sərəncamlardan deyil, eləcə də liderin şəxsi iradəsindən də asılıdır. Ölkəmizdə vətəndaşların sosial müdafiəsi istiqamətində inqilabi dəyişikliklər və yeni mərhələyə qədəm qoymaq göstərir ki, Azərbaycan Prezidenti vətəndaşının yanındadır və hər zaman milli maraqlarımızdan çıxış edir. Ölkə başçısı hətta həyata keçirdiyi xarici siyasetdə belə milli maraqlara soyğunərək, milli maraqlarımızın diktə etdiyi formada fəaliyyətini davam etdirir. Bütün bunlar göstərir ki, lider təkcə daxili, iqtisadi, mədəni, sosial siyasetdə deyil, eyni zamanda, həyata keçirdiyi xarici siyasetdə də dövlətini, vətəndaşını, milli maraqları üstün tutur".

Şad Mirbəşiroğlu bildirib. O qeyd edib ki, ermənilər Sumqayıt hadisələri ərefəsində, yəni, 1987-ci ildin sonunda Ermenistanda və Dağılıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılara qarşı açıq hücumlara başlamışdır. Həmçinin unutmaq olmaz ki, Sumqayıt hadisələrindən bir neçə gün əvvəl, fevralın 20-də DQMViNIN Xalq Deputatları Sovetində erməni icmasının təmsilçiləri Dağılıq Qarabağın Ermənistən SSR-in ərazisine bir-leşdirilmesi haqqında Azərbaycan SSR və Ermənistən SSR Ali sovetlərinə müraciət ünvanlaşdırılmış haqqında qərara da gəlmisdilər. Tebii ki, azərbaycanlılar bu qəra-raqa qarşı çıxmış və etirazlarını bildirmişlər. Etiraz aksiyasında iştirak edən dinc soydaşlarımıza qarşı silahlı hücum təşkil edilmiş və iki nəfər qətlə yetirilmişdir. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin Sumqayıt iqtisəsini töretdikdə konkret məqsədləri olub.

Politoloq deyib ki, Sumqayıt hadisələrində əsasən ermənilərin özlərinin qurban seçilməsində məqsəd Ermənistəndəki və Dağılıq Qa-

rabağdakı azərbaycanlılara qarşı qanlı hücumları maksimum genişləndirməkdən ibarət idi. Buna da nail oldular. Belə ki, 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilən zaman 216 soydaşımız ağlasıqzəmən vəhşiliklə qətlə yetirilib. Sumqayıt hadisələrinən sonra ermənilər bütün dünyada anti-Azərbaycan kampaniyasına başladılar. Bir sözə, melum hadisələr Ermənistən işğalçılıq siyasetinə bəraət qazandıracaq bir amil rolunda çıxış etməli idi. Bu hadisələr birbaşa M.Qorbaçovun sıfırı, rəhbərliyi və Ermənistən adətən koordinasiyası ilə töredilib. Hər şey ərvəncədən dəqiqliklə hazırlanmış plan üzrə baş verib. Ermənilərin ünvanları müəyyənləşdirilib və onlara qarşı hücumlar təşkil olunub.

E.Mirbəşiroğlu xüsusilə vurğulayıb ki, həmin iqtisəslər zamanı ermənilərin əksəriyyətini azərbaycanlılar xilas etmişlər. Azərbaycanlılar erməniləri gizlədərək onları hücumlarından qorunmuşlar. Buna baxmayaraq, məqsəd azərbaycanlıları er-

"Planlı xarakter daşıyan islahatların məqsədi vətəndaşımızın sosial rifahını daha da yaxşılaşdırmaqdır"

2019-cu ilin evvəllerində başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan Prezidenti tərəfindən imzalanan yeni bir Fərman və Sərəncamın şahidi olur. Əhalinin aztəminatlı kateqoriyası hesab edilən qəçqin və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı yeni bir Sərəncam da imzalandı. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 fətiz artırılır. Bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoglu bildirib. Deputat qeyd edib ki, ərvəncədən müəyyənləşdirilmiş və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasından ibarətdir. Nəinki MDB məkanında, bütövlükdə dünyada çox az dövlət təpila bilər ki, əhalinin sosial problemlərinin həllinə bu qədər diqqət göstərsin. Nəzərə



almak lazımdır ki, Ermənistən Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizdə sosial qayğıya ehtiyacı olan xüsusi kütləvi təbəqə formalışdırıb və onların sayı bir milyona bərabərdir. Bu isə dövlət üçün əlavə maliyyə mənbələri tapmaqla onu sosial sferaya yönəltmək zərureti formalasdır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyaset hazırlıda sosial məsələləri həll etmək üçün imkanlar yaradıb və gələcəkdə də bu istiqamətdə fəaliyyətin davamlı olması perspektivlərini müəyyənləşdirib. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına qayğısının təzahürüdür.

DSX: "İrandan Azərbaycana narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb"

S on günlər dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitəlerin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu əməliyyatlar davam etdirilir, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınır.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilər ki, fevralın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfərin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı, 1975-ci il təvəllüdü Tahiri Müqəddəm Rza Əbdüleli oğlu saat 12:45 radəlrində dövlət sərhədini pozmağa cəhd edərək saxlanılıb.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərən bel çantası, iki şüse spirtli içki, narkotik maddə istifadə etmək üçün qəlyan və bir qram tiryek aşkarlanaraq götürülüb. Dövlət sərhədinin pozulması ilə bağlı Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini, 1986-ci il təvəllüdü Məmmədov Amil Nəhmet oğlu şübheli şəxs qismində saxlanılıb. İkiin arasında zərərli adam öldürməye görə məhkum olunması müəyyənləşib.



Hacıyeva Vüsələ Qurban qızı ilə birlikdə Astara rayonundakı İstisu adlanan əraziyə gelmələri və İran vətəndaşı ile görüşərək ondan narkotik vasitə aldıqlarını etiraf edib.

Daxili İşlər Nazırlığının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də V.Hacıyevanın yaşıdığı evə baxış zamanı həyətyanı sahəde 2550 qram heroin, 540 qram marijuana, 300 qram "metamfetamin", 64 ədəd "tropikamid mydrax", 100 konvalyutda "pre-qabalın-150" aşkarlanaraq götürülüb.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, barelərində həbs qətimkan tədbiri seçilib. İran vətəndaşı Tahiri Müqəddəm Rza Əbdüleli oğlunun 2005-ci ildə dövlət sərhədini pozduğuna və narkotik vasitərin qacaqmalçılığına görə DSX əməkdaşları tərəfindən saxlanilaraq məhkum edilmişsi, Hacıyeva Vüsələ Qurban qızının isə qəsdən adam öldürməye görə məhkum olunması müəyyənləşib.

Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sənət tarixində silinməz iz salmış xanəndə

Dövlət başçısının Sərəncamı ilə Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək



Xanəndəlik sənəti ənənələri-nin layiqli davamçılarından olan Azərbaycan musiqi sənəti-nin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Hacıbaba Hüseynov sənət tariximizdə özü-nəməxsusluğunu ilə seçilib. Muğamın tədrisi sahəsində də uzun il-lər səmərəli fəaliyyət göstərib. Belə bir sənətkarın bu il 100 illiyi tamam olur. Onun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırılmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmış sənətkarın 100-cü ildönümün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyi tədbirlər planını hazırla-yıb, həyata keçirəcək.

Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirləlyi xidmətləri olan ustad sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnları ilə müsəqisəvərlərin qəlbində silinməz iz qoymuşdur.

H.Hüseynov 1919-cu ilin mart ayında Bakı şəhərinin Çəmbərkənd məhəlləsində, dənizçi ailəsində anadan olmuşdur. Ruhani ailəsində böyük, erken yaşılarında məscidlərdə, yas məclislərində nohə və mərsiyə söyleyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adığözəlovun plastinkasını əldə edən H.Hüseynov, onun oxuduqlarını təkrar edir, yam-siliyarmış. Dostları da gənc Hacıbabaya de-yərmişlər ki, sən oxuyanda, elə bılır Zülfü oxuyur. Sənətkarla bağlı olan mənbələrde göstərilir ki, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba müğam oxumağı fasılə verib. Öz dediyinə görə, ucadan olmasa da, üreyində həmişə müğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, H.Hüseynovu tarzən Əhməd Bakıxanovla tanış edirlər. Ə.Bakıxanov gənc xanəndəni öz ansamblına işe götürür. O, həmin ansamblda üç il çalışır. Güclü hafızəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini və müğamları dərindən mənimseməyir, ərəz vəzninin qayda-qanunlarına uyğun olaraq, qəzəllər yazmağa başlayır. Həmin vaxtlarda H.Hüseynov ansambla çıxış edən xanəndələrdən, müsəqicilərdən, Ə.Bakıxanovdan müğamin incəliklərini öyrənir və ömrünün sonuna qədər onu özünün əsas ustadı hesab edir. H.Hüseynov xatirələrinin birində deyir: "Bir gün Zülfü Adığözəlova söyleyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılıyır. Zülfü məni öz yanına Konservatoriyyaya çağırırdı və oxu-

mağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim". Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində, əldə etdiyi ifaçılıq texnikası, poeziya və müğam yüksək bədii zövqle uzlaşdırma qabiliyyəti müğam biliciləri və müsəqisəvərlər tərəfindən yüksək dəyərləndirilmişdir.

1963-cü ildə Zülfü Adığözəlovun vefatından sonra, Əhməd Bakıxanov H.Hüseynovu Azərbaycan Dövlət Musiqi Mektebində müğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində, həmin məktəbdə dərs demiş və istedadlı xanəndələr yetişdirmişdir. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər müsəqisinə daxil olmuş və müğam ifaçılığında geniş yayılmışdır.

H.Hüseynov müğamda oxunan "Rast" müğamının "Üşşaq" və "Hüseyni", "Novruz-rəvənde", digər müğamlarda olan "Şah Xə-tai" şöbələrinin ilk ifaçısı olub. H.Hüseynovun təşəbbüsü ilə "Bayati-şiraz" müğamının "Dilrubə" şöbəsi dərsliyə əlavə olunub.

Xanəndəlik sənəti yüksək qiymətləndirilib, 1989-cu ildə Azərbaycanın əməkdar artisti, 1990-ci ilin oktyabr ayında xalq artisti fəxri adı ilə təltif olunub.

Onun 1989-cu ildə 70 illik yubileyindən sonra, ilk dəfə xarici səfərə, böyük bir müsəqici və ziyanlı heyəti ilə İraqa gedir. 1990-ci ildə Türkiyənin Adana şəhərine, 1991-ci ildə Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsvəçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə İran İslam Respublikasına olur, İranda yadda qalan ifalar edir. Hacıbaba Hüseynov 1993-cü ildə dünyasını dəyişib və birinci Fəxri Xiyabanda dəfn olunub.

Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və müğam yüksək bədii zövqle uzlaşdırma qabiliyyəti müğam biliciləri və müsəqisəvərlər tərəfindən yüksək dəyərləndirilib. O, müğam ustadlarının ənənələrindən bəhrələnərək, bu sənətdə öz dəstixəttini yaratmağa nail olaraq, sənət tarixinə silinməz iz salmışdır.

Zümrüd BAYRAMOVA

Xocalı sakini: "Ermənilər 25 yaşlı qardaşımın başını kəsiblər"

1992-ci il fevralın 25-dən 26-na gecə Xocalıda ermənilərin törətdikləri qırğını xatırlamaq mənim üçün çox çətin və ağırdır. İyirmi yeddi il keçməsinə baxmayaraq, hələ də bu hadisələri üzərkərisi ilə xatırlayıram. Həmin gecə ermənilər mənfur niyyətlərini həyata keçirdilər və xocalılla misli görünməmiş divan tutdular. Mən onların dinc və günahsız insanları necə vəhşicəsinə qətlə yetirdiklərini öz gözlərimle gördüm. Xocalı polis şöbəsinin əməkdaşı olan 25 yaşlı qardaşımı əsir götürən erməni silahlıları ona ağır işğəncələr verib qollarını qırıldıqdan sonra başını kəsiblər. Bu gün qardaşımın ailəsində üzünü görə bilmədiyi övladı böyüyür.

Bu sözləri AZERTAC-a müsahibəsində "Ana harayı" abidəsini ziyarət edən Xocalı şəhər sakini Fatma İsmayılova söyləyib. O şahidi olduğu həmin dəhşətli gecədə yaşıdlarını hələ da unuda bilmədiyi, Xocalı hadisələrində digər doğmalarını da itirdiyini deyib. F.Ismayılova Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini söyləyib. O, Xocalı qətləmənin təq-sirkələrinin hələ de haqlı cəzalarını almadiqlarını bildirib.



İƏT-ə üzv ölkələrin XİN rəhbərləri Ermənistənən Azərbaycana qarşı təcavüzünü müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə Ermənistənən Azərbaycana qarşı təcavüzü müzakirə olunacaq. Bu barədə İƏT-dən bildirilər. Qeyd olunub ki, bununla yanaşı Suriya böhranı, Yemən və Əfqanistandakı vəziyyət gündəlikdə yer alacaq. İƏT-ə üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsi məsələləri də müzakirə olunacaq. Qeyd edək ki, İƏT XİN rəhbərlərinin görüşü martın 1-2-də Əbu-Dabidə keçiriləcək.



YAP öz gücünü Ulu Öndər Heydər Əliyev idəyalarından alır

Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının təsis edilməsinin 26-ci ildönümü münasibətilə tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının təsis edilməsinin 26-ci ildönümü münasibətilə tədbir keçirilib. YAP Xızı rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilərinin sədri Fərrux Haqverdiyev Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi şərəflə, qururverici tarixindən danışdır. Bildirib ki, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yarandı: "Bu gün Azərbaycan tarixinin bütün keşməkeşli günlərini vərəqleyəndə, Heydər Əliyevin həyat yolu və Onunla bağlı bütün məqamlara rast gəlmək mümkündür. Öləkəmiz bu vəziyyətə gelib çatması, iqtisadiyyatımızın gücləndirilməsi, bütün sahələrin inkişafı birbaşa Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Çünkü bu şəxsiyyət zamanla ayaqlaşmış, her bir vaxtin, saatın, günün tələbləri səviyyəsində ölkəni idarə etmiş və həmisi də tərəqqiye, inkişafa və irəliləyişə nail olunmuşdur". F.Haqverdiyev çıxışında bildirilər ki, YAP öz gücünü Ulu Öndər Heydər Əliyev idəyalarından alır: "Biz bu idəyalar ətrafında birləşərək, müteşəkkil siyasi quvvəyə cevrləndik. 2003-cü ildən isə, Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdu. Ötən 26 il ərzində, Yeni Azərbaycan Partiyası böyük bir inkişaf yolunu keçib və bu gün partiyamız Prezident İlham Əliyev Cənablarının rəhbərliyi ilə inkişaf-

nın yeni mərhələsini yaşayır".

F.Haqverdiyev rayon təşkilatının fəaliyyətindən, əldə etdiyi uğurlardan danışarken, bildirib ki, hazırda rayon təşkilatının 1864 nəfər üzvü var. Onların 872 (46,6%) nəfərini qadınlar, 812 (43,6%) nəfərini isə gənclər təşkil edir. Bütün üzvlərimiz isə, hazırda 40 ərazi ilk partiya təşkilatında birləşib. Yeni Azərbaycan Partiyası üzvləri rayon bütün strukturlarında təmsil olunur və rayonun inkişafı prosesində fəal rol oynayır".

Məruzə ətrafında çıxış edən YAP Xızı rayon təşkilatının qadınlar şurasının sədri Jale Süleymanova qadınların partiyadakı rolundan, dövlətimiz tərəfindən onlara göstərilən etimadı doğrultmaq üçün fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verməkdə davam etdiridiklərini qeyd etdi.

YAP Xızı rayon təşkilatın sədri müavini Arzu Əzizov isə Ulu Öndərin Heydər Əliyevin əsasını qoymuşluq kursun Prezidentimiz İlham Əliyev tərəfindən davam etdiriləsindən, bu siyasi xəttin rayonumuzda həyata keçirilməsindən, cəmiyyətimizdə Yeni Azərbaycan Partiyasının rolundan da-nışdı. Sonda bir qrup fəal partiya üzvüne YAP Xızı rayon təşkilatının Fəxri Fermanları təqdim edilib.

Rəfiqə Hüseynova

Əfsuslar olsun ki, Gürcüstanla Azərbaycanın isti münasibətlərinin fonunda bəzən arzuolunmaz hadisələrə rast gəlinir və heç şübhəsiz, bunlar iki qonşu dövlətin münasibətlərinə xələl getirə bilən deyil. Çünkü bu iki qonşu ölkə həm tarixi bağlarla bir-birinə bağlıdır, həmçinin hal-hazırda həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər istiqamətdə münasibətlərimiz yüksək səviyyədədir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Qeyd etmək lazımdır ki, Axalaklı rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın abidəsinin ucaldılması narahatlıq doğuran məsələlərdən biridir. Özü də bu abidənin ucaldılması, məhz 20 Yanvar tarixinə təsadüf etməsi daha böyük narahatlıq doğurmaya bilməz. Dağlıq Qarabağ müharibəsində iştirak etmiş bir erməniye ucaldılan abidə, haqlı olaraq, nازılıqlara səbəb de olub və bu narahatlıq hər iki tərəf üçün başa düşünləndir. Çünkü Azərbaycan qonşu Gürcüstanın milli-dövlətçilik maraqlarına hər zaman hörmətlə yanaşır. Azərbaycan tərəfi heç zaman Abxaziya və Cənubi Osetiya separatçılarına heykəl ucaltmaq fikrine də düşməyib.

Qlobal enerji, nəqliyyat-komunikasiya layihələri ölkələrimizi daha yaxından birləşdirir və hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır

Məsələ burasındadır ki, Axalaklı rayonunun Buqaşen kəndində bir erməni separatçısına heykəl qoyulacağı heç zaman gözlənilən olmayıb. Əksinə, ister regional, isterse də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqədən çıxış edib. Ölkələrimiz arasında müttəfiqlik münasibətləri mövcudur. Bu münasibətlər Sovetlər Birliyi dağıldan sonra hər iki ölkədə baş veren proseslər, daxili və xariçi vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və di-

Azərbaycana qarşı qeyri-adekvat münasibətdə erməni əli

gər amillər sayesində daha da möhkəmlənib.

Ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələri, ötən müdəddətde bütün sahələri əhatə edib. Hazırda Gürcüstanla Azərbaycan arasında iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr reallaşdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi global enerji, nəqliyyat-kommunikasiya layihələri ölkələrimizi daha da yaxından birləşdirir və hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır.

GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ölkələrimiz arasında ikitirəfli strateji əlaqələri daha da möhkəmləndirir. İqtisadi integrasiya, nəticədə siyasi yaxınlıq artıq strateji xarakter alıb və günü-gündən də bu yaxınlıq, möhkəmlənir desək, yanılmayıq. Çünkü sadaladığımız münasibətlərin fonunda daha optimist proqnozlar vermək heç də çətin deyil və tam şəkildə əsaslıdır.

Terrorcuya heykəl qoyulması separatçılıqdan, terrorçuluqdan əziyyət çəkən Gürcüstanın özünün də maraqlarına ziddir və xəyanətkar addımdır

Azərbaycana qarşı separatçılıq hərəkətlərində xüsusi rolü olan, azərbaycanlılara qarşı vuruşan erməni terrorçusuna Gürcüstan ərazisində abidə qoyulması, sözsüz ki, təessüf doğurur. Əslində, təessüf doğurmaya da bilməz və Gürcüstan tərəfi də analoji halla qarşılaşsaydı, bu, eyni şəkildə təessüf doğurardı. Təsəvvür edək ki, Azərbaycanın hansısa rayonunda, ölkə ərazisinin istənilən yerində Abxaziya və Cənubi Osetiyada Gürcüstanın qarşısında maraqlarına qarşı atılan xəyanətkarlıqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan kimi Gürcüstanın özü de separatçılıqdan, terrorçuluqdan əziyyət çəkən ölkədir və bu baxımdan terrorcuya qoyulan heykəl və onun açılışı ölkəyə qarşı xəyanətkar bir addım atılması deməkdir.

Gürcüstanda abidə qoyulması, yerli idarəetmə orqanlarının erməni təmsilçilərinin, erməni deputatların, hətta Ermənistən səfirinin bu açılış mərasimində iştirakı rəsmi səviyyədə qanaxıb da. Xüsusən de, bu hadisenin azərbaycanlılar üçün həssas bir gündə - 20 yanvar



tarixində olması qəti şəkildə pislenib. Azərbaycan-Gürcüstan münasibətlərinin dəyərləri olması, qorunub-saxlanması vacibliy vurğulanıb və gələcəkdə də bu münasibətlərə xələl gəlməməsi üçün tədbirlərin görülməsi, birmənəli olaraq, qeyd edilib. Hətta məsuliyətsizlik edən məmurlar barəsində tədbirlər də görürlər.

Bəlli olur ki, resmi Tbilisi Mixeil Avaqyan məsələsinin qızışdırılmasının, bu iştirakətində ajotaj yaradılmasının tam şəkildə əleyhinədir. Vətəndaşların da bu məsələdə təsir altına düşmələrindən ehtiyat edilir. Gürcüstan hökuməti kimlərinə bu hadisədən siyasi məqsədlər namına yaranmasına, vətəndaş qarışdırmasına səbəb olmalarına yol vermək niyyətində dəyil.

Ermənilərin hər tərəfdən çərələri kəsilib və Azərbaycanın bölgədə olan digər qonşu dövlətlərlə, xalqlarla münasibətlərini pozmaq niyyətləri baş qaldırıb

Göründüyü kimi, Gürcüstan tərəfi Azərbaycanla münasibətlərə həssas yanaşır və bu münasibətlə-

rin pozulmasına və ajotaj yaradılmasına qarşıdır. Belə olan halda, bəlli olur ki, hər iki dövlət arasında münasibətləri pozmağa maraqlı qüvvələr var. Bu qüvvələrin hər zaman müxtəlif yollarla münasibətlərə xələl getirmək missiyası da göz qabağındadır. Cox güman ki, həmin qüvvələr yene də hərəkətə keçiblər və iki qonşu ölkə, strateji əməkdaşlığı günü-gündə möhkəmlənən ölkələrimiz arasında, ən azından, soyuqluq yaratmaq niyyəti güdürlər.


Bəlli olur ki, indi ermənilərin hər tərəfdən çərələri kəsilib və Azərbaycanın bölgədə olan digər qonşu dövlətlər, azərbaycanlıların qonşu xalqlarla münasibətlərini pozmaq niyyətləri baş qaldırıb. Bu kontekstdə Gürcüstanın Cavaxetiya bölgəsində yaşanan ermənilərin separatçı çağırışları da diqqətən kənarda deyil.

Təbii ki, ermənilərin bu çirkin niyyətləri bir sira xarici dairelərin də maraqlarının təmin olunması üçün əlverişli vasitəyə çevrilir. Çünkü Azərbaycanı, onun uğurlarını, regional və beynəlxalq miqyasda nailiyyətlərini, siyasi, iqtisadi və digər sahədə olan əlaqələrini gözü görməyənələr üçün erməni qulluğu evəzədilməz hesab olunur. Bir sözə, Azərbaycana qarşı qeyri-adekvat münasibətdə, həmişə olduğu kimi, yene də erməni əli görünür. Məhz bu səbəbdən də, ermənilər tərefindən ortaya atılan məsələlər, məkrli niyyətlər bezi xarici qüvvələr və dövlətlər tərefindən də məqsədi şəkildə qızışdırılır. Hətta dəstək de verilir. Ona görə də, bezen qonşu ölkələrin adekvat münasibət sərgiləməməsi kimi bir təzahür ortaya çıxır. Əslində isə, bu, Azərbaycanın qonşularının deyil, ermənilərin timsalında düşmənlerinin arzuladığı bir menzədir və hadisələrin gedisi nəzərə alındığımız zaman, görürük ki, bu arzuları onların gözlerində qalacaq.

Inam HACIYEV

Tnews.uz: "Ermənilər Qafqaza necə gəlib? Sensasiyalı faktlar"

Özbəkistanın tnews.uz portalında rus dilində "Ermenilər Qafqaza necə gəlib? Sensasiyalı faktlar" sərlövhəli məqələ yerləşdirilib. AZERTAC xəber verir ki, məqalədə Azərbaycan alımı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın bu məsələ ilə bağlı məruzesindən istifadə edilib. Materialda alımcı istinadla bildirilir ki, bir çox erməni alımları və Avropa tədqiqatçıları bu haqda araşdırımlar aparıblar. Erməni dilçi alımı Manuk Abeqyan yazır ki, erməni dili erməni tayfası kimi hibriddir. Hazırda istifadə edilən erməni əlifbası Ön Asiyada yaşayan xalqların əlifbası olub. Erməni əlifbasını yaradan Mesrop Maştos isə tanınmış tarixçilər tərəfindən ciddi qəbul edilmiş. Beşinci əsrənə yaxın erməni tarixinin "atası" Movses Korenasının "Hayların tarixi" əseri sonralar "Ermenilərin tarixi" adı ilə çap edib. Bu kitabın adı rus diline "Ermenistanın tarixi



" kimi tərcümə edilib. Yazida bildirilir ki, erməni tarixçisi Leo (Arakel Babaxanyan) isə belə hesab edir: Movses Korenasının yazdığı tarix uydurulmuş tarixdir. Digər erməni tarixçisi Baxşı İsxanyan isə yazır ki, "böyük Ermenistan"ın ərazisi Rusiyanın və Kiçik Asiyadan sərhədlərindən kənardır. Rus qafqazşunası İvan Şopen isə belə hesab edir ki, haylar və ermənilər ayrı-ayrı məhəmməldirlər.

Yerevanda jurnalistləri küçəyə atırlar

Yerevan meri şəhərin mərkəzində yerləşən müxtəlif binalardan bütün jurnalist təşkilatlarının və media orqanlarının çıxarılması barədə məhkəmə qərarı çıxardırıb. Ermənistən Jurnalıstlər İttifaqının sədri Satik Seyranyan isə bu işdə baş nazir Nikol Paşinyanı ittiham edib və hökumətin mediaya qarşı müharibə apardığını bildirib.

AZERTAC erməni saytlarına istinadla xəber verir ki, məhkəmə qərarı elan olunduqdan sonra jurnalistlər Yerevan meri arasında gərginlik yaşanıb. Jurnalıstlər İttifaqının sədri isə bəyan edib ki, Ermənistən hökumətin mətbuatla qarşı elan etdiyi müharibə siyasi xarakter daşıyır. Qəzet, sayt redaktorları və jurnalist təşkilatları məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Məhkəmənin qərarına əsasən, şəhərin müxtəlif rayonlarında yerləşən bir sıra erməni KİV beş gün müddətində öz ofislərini boşaltmalıdır. Onlara Dövlət Əmlak Komitə-



sindən de müvafiq bildiriş göndərilib. Sənədlərdə deyilir ki, jurnalıstlər dövlət mülkiyyətində olan və onlara müvəqqəti istifade üçün verilmiş ofisləri qısa müddət ərzində təhlil verməlidirlər. Həmçinin qeyd olunub ki, boşaltılan binalar hərrac qaydasında satışa çıxarılaçaq və mətbuat orqanları bu hərraclarda iştirak edə bilərlər. Jurnalıstlər İttifaqının sədri ofislərindən çıxarılan media orqanlarını Mətbuat evində yerləşdirmək təklifinə də hökumətdən müsbət cavab gelməyib.

28 fevral 2019-cu il

“Milli Şura” batan “lodka”ni xatırladır

Əli Kərimli isə, 20 Yanvar faciəsində olduğu kimi, Xocalı soyqırımında da təxribatlarını davam etdirdi

Hazırkı məqamda pərakəndə və dağınıq halda olan müxalifətin dağıdıçı qanadı üçün kimə və hara işləmələrinin fərqi yoxdur. Halbuki 5-6 il öncəyə qədər, AXCP və Müsavat yetkililəri xarici maraqlı dairələrlə iş birliyi qurmaq məsələsində seçim edir, kiminlə tərefdaş olduqlarının fərqinə varırdılar. Hazırda isə, o bar veren bağlar quruyub, xarici maraqlı dairələr müxalif ünsürlərin bacarıqsızlıqlarını hezmdə bilmədiklərindən, onlarla əməkdaşlığı dayandırıblar. Bu isə, o deməkdir ki, artıq AXCP və Müsavat kimi partiya funksionerləri xarici qrantlardan yararlana bilməyecəklər. Digər tərfdən, meydana Rəhim Qaziyev, İskəndər Həmidov, Pənah Hüseyn kimi qrant eləde etmək iddialarında olan şəxslərin meydana çıxmazı Müsavat və AXCP funksionerlərini ciddi narahat edir. Ən azı, ona görə ki, qarantıların hecmi azala və qarşılıqlı əməkdaşlıq prinsiplərinə görə, qərəzli təşkilatların məkrli planlarıni heyata keçirə bilməyecəklər. Həm də istiqamət dəyişə, təmsilciler P.Hüseyn, R.Qaziyev və İ.Həmidov ola bilər. Bu isə, Ə.Kərimlinin, A.Hacılının xaricdən maliyyə vəsaitləri eləde etmək planlarının üstündən birdəfəlik xətt çəkilməsi deməkdir. Bu baxımdan, hər vəchle çalışırlar ki, əqidə dostlarını si-

xışdırınlar və eks mövqelərinə qaytarınlar. Buna necə nail olacaqlarını demək, hələ çətin olsada, ortada olan fakt yalnız ondan ibarətdir ki, dağıdıcı müxalifətin əsas satqın və xəyanətkar formatı olan “Milli Şura”da ağır proseslər yaşanmaqdadır. Xüsusi ilə də, uğursuzluqla nəticələnən 19 yanvar mitinqə cəhddən sonra, bu başibələli qurum daxilində gərginlik özünün pik nöqtəsinə yüksəlib. Bununla yanaşı, AXCP sədri Ə.Kərimlinin müxalifətin lideri olmağa can atması, düşərgə daxilində çaxnaşma yaradıb. Demək olar ki, eksər iddialı partiya yetkililəri səngərlərindən çıxaraq Ə.Kərimli ilə açıq döyüşə giriblər. Hər bir hikkəli və iddialı partiya funksioneri çalışır ki, müxalifətə sərfəli lider olduğunu nümayiş etdirsin. Bu baxımdan, sosial şəbəkələr müxalifət təmsilçilərinin özlərinin təhlilinə və rəqiblərini gözden salmağa yönənlən statusları ilə doludur.

AXCP dağılmağa məhkumdur

Qarşılıqlı ittihamlar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, AXCP sədri Ə.Kərimli öz ənənəvi ampluasından əl çəkmir. Fürsət yarandıqca, təxribatlar töötəməyə cəhdər göstərir və ya lüzumsuz açıqlamalarla çıxış edir. Uğursuz 19 yanvar mitinqinin sə-



herisi günü xalqın hüznündə olmasından istifadə edən Ə.Kərimli polislə qarşılurma yaratmağa cəhdər göstərdi. Eyni təxribatları Xocalı soyqırımı günü də təkrarlamaya çalışıb. Yəni bu məxluqun xisleti hər fürsətde ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək, düşərgədə qarşılıqlı yaradan Ə.Kərimlini indiki və keçmiş əqidə dostları belə heç vaxt önemli figur kimi qəbul etmirlər. Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazıl Mustafanın sözlerine görə, Ə.Kərimlinin satqınlığı AXCP-nin parçalanmasının başlıca səbəblərindən olub: “Ə.Kə-

rimlinin “satılmaması” barədə danışanlar 1995-ci il və sonrakı tariixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Ə.Kərimli hakimiyətə hansı danışqlara gedib. Ə.Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınlığının dayandığını, eləcə də, Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər. Azərbaycan Xalq Cəbhəsində satqınlığının əsasını Ə.Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də, Xalq Cəbhəsi dağılmağa məhkum oldu.”

F.Mustafa onu da bildirib ki, Azərbaycanda satqın dedikdə, bi-

rinci olaraq, Ə.Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Ə.Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünkü xəyanət, satqınlıq dedikdə, ilk olaraq, təsəvvürlərdə, məhz Ə.Kərimlinin obrazı canlanır”.

Satqınlıq Əli Kərimlinin hayatı tərzinə çevrilib

Bu, bir faktdır ki, Ə.Kərimlinin anormal siyaset aparması səbəbindən, AXCP bir neçə yerə parçalandı. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı təxribat kampaniyası aparən Ə.Kərimli hər cür iyrəncliklərdən, vasitə və üsullardan istifadə edib. Demokratik Maarifçilik Partiyasının sədri, millet vəkili Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub: “Ə.Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisleti, məhz Qərbe satılmağa köklənib. Ə.Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların elində həmişə oyunaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmək kimi ifadə edib. Bu gün hər şey ortaçıqdadır”.

Bir sözə, müxalifət daxili ağır və böhranlı durum özünün kritik mərhələsinə yüksəlir. Vəziyyət dəyişməyəcəyi təqdirdə, eksər müxalifət partiyaları, o cümlədən, AXCP və Müsavatın tarixin arxivinə atılacağı şübhəsizdir.

i.ƏLİYEV

Müxalifətin maniakal eyforiya dövrü fiaskoya doğru

Müxalifətin dağıdıcı qanadının 19 yanvarda uğursuz mitinqindən sonra maniakal eyforiya dövrü çox sürmedi. Dağıdıcı ünsürlərə elə geldi ki, nəhayət, ayağa dura bilib, ruh yüksəkliyi yaranıb, ictimaiyyətin geniş təbəqələrini, başqa sözlə, etirazçı elektoratı yeni mübarizəyə qaldıra bilib.

“Xalq yenidən siyasetdədir. Buna parlaq nümunə bizim 19 yanvar mitinqimizdir” deyən, mənəviyyat deyilən məfhüməndən uzaq olan saxta Əli Kərimli, elə zənn etdi ki, bununla müxalifət onu “lider” kimi qəbul edəcək. 19 yanvardakı rüşvəyçi mitinqdən sonra AXCP sədri sosial şəbəkələrdə ən iyəncə çağırışı ise Məhəmməd Əmin Rəsulzadənin ad gündənde müxalifət partiyalarını mitinq keçirməyə və öz tərifinə toplamağa çağırışı oldu.

“Ağlı başında olanlar Əli Kərimli kimi satqının ətrafına toplaşa bilməz”

Politoloq Eynulla Fətullayev Ə.Kərimlinin bu çağrılarına münasibet bildirərək, vurğulayıb ki, görünür, son mitinqi AXCP sədrinin “ağzında şirə” qoyub. Axi ağlı başında, analitik qabiliyyəti olan hansı adam Azərbaycanda ki vəziyyəti uzaq Karakasdakı inqilabi hərəkatla müqayisə edə bilər?! Bakıda



Venezuela variantının təkrarlanması kimi absurd nəzəriyyə ilə çıxış edən Ə.Kərimli və onun tərefdarlarını üzündə istehza ifadesi ilə dinləyerdii.

19 yanvar mitinqindən sonra qapını möhkəm çırpmış “REAL” sədri İlqar Məmmədov Ə.Kərimliye son qoymaqla, onu siyaset meydanını tərk etməsini də məsləhət görüb və bildirib ki, icazəli mitinq özünü növbəti dəfə müxalifətin əsas “lideri” kimi cəmiyyətə sırmajlaşan Ə.Kərimlinin ve Rusiya-meylli qüvvələrin maraqlarına xidmət edib. Çünkü AXCP sədri Ə.Kərimli hər zaman hər hansı bir olaydan şəxsi maraqları naminə istifadə etməyə çalışıb. Onun keçmişinə nəzər saldıqda, aydın şəkildə görünür ki, bu adamın real potensialı ilə ambisiyaları heç zaman üstüste düşməyib. Rehbərlik etdiyi siyasi təşkilatın 30-40 min üzvü olduğunu iddia edən Ə.Kərimli, əslində, təkbaşına,

kənardan dəstək almadan, mitinqə ən yaxşı halda, 2 min adam çıxara bilmir. “REAL” sədri İl.Məmmədov onu da bildirib ki, Ə.Kərimli kimi şəxsi ambisiyalarını əsas götürən sayılmanın bir sədrin güclü, monolit birliyə malik olan bugünkü hakimiyyətin qarşısında çıxış etməyə haqqı yoxdur.

Bu yerde Mahir Səmədov adlı bir yazarın “Şərq” qəzeti -ne 13.01.2000-ci ildəki müsahibəsində “Əli Kərimov Elçibəyin başının altına yasdıq, ayağının altına qumbara qoyanlardandır. Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla yüzlərlə məqalələr yazdırıb. Əger onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı “Azadlıq” qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də saxlamır?” deyə etiraf edirdi. Zamanında Elçibəyə qarşı səhvələrə yol verən coxları sonradan bunun sehv olduğunu ETIRAF etdilər.

Bəli, Ə.Kərimli elə zənn edir ki, yalan, bəhətan, cinayət əməlləri unudulur, bu heç vaxt belə olmayıb. Gec-tez bu yalan və bəhətanlar, cinayətlər sonda ifşa olunur. Çünkü Vətənin halal çörəyinə kəm baxıb, özgənin yali ilə bəşlənənlər, heç vaxt xalqın qınağından qurultula bilməyecəklər.

Rəfiqə HÜSEYNOVA

“Nar” abunəçilərin gündəlik internete olan tələbatını tam ödəməkdədir

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərin yüksəksürlü internete olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürlü 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlanıbilərlər. “Nar”-in yüksəksürlü internete çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, “Nar”-in təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfi qiymətə yüksəksürlü internete çıxış əldə etməyə imkan verir.

“Nar”-in Kəmərsiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq getirən telekommunikasiya şirkətinə çevrilib: “Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar məsələ dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müşteriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə məşterilərinin gündəlik həyatlarında etibarlı tərəfdəş olmağı hədəfləyir.”

Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofise və ya bağ evine köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənələr üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürlü internete (LTE / 4G) çıxış əldə edir.

Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdə asılı olmayıraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürlü internete çıxış əldə edir. “Nar MiFi” cihazını istifadəçi istənilən yere apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.



Azərbaycanda sosial-iqtisadi inkişafın yeni modeli yaradılıb

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlar sosial-müdafiə tədbirlərinin əhatə dairəsini daha da genişləndirir

Azərbaycanın son 15 ildə mühüm əhəmiyyətə malik sosial-iqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi əsası qoyulan siyasetin düzgün və əsaslı olduğunu bir daha təsdiqləyir. Azərbaycan bu gün dünya miqyasında həm də özünəməxsus milli inkişaf modeli ilə tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyaseti respublikanın inkişafı prosesində məqsəd-yönlülüyü təmin etməkla, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açır, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırır.

Görülən işlər, həyata keçirilən tədbirlər sayesində, 2018-ci ildə bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib, respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın esas sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və coxsayılı tədbirlər müəyyən edilib. Azərbaycanın iqtisadi sahədə əldə olunan uğurları beynəlxalq maliyyə inistitutları tərəfindən də etiraf olunur. Dünyanın nüfuzlu maliyyə və iqtisadi institutlarından olan "Dünya Bankı" tərəfindən hazırlanın "Doing Business 2018" hesabatında Azərbaycan 8 pille irəliləyərək, 190 ölkə arasında 65-ci pillədən 57-ci yere yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq, Azərbaycan 8 pille irəliləməkələ yanaşı, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənələşib. "Milli iqtisadiyyat və iqtisadiyyatın esas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Fərmanının tətbiqi nəticəsində, iqtisadiyyatımızın mühüm sahələrində müsbət tendensiyalar nümayiş edilməsi mühüm rol oynayıb. "Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan 6 indikator üzrə elektrik enerjisinin əldə edilmesi (3 pille), əmlakın qeydiyyatı alınması (1 pille), kiçik investorların hüquqlarının qorunması (22 pille irəliləyərək 10-cu yer), vergilerin ödənilməsi (5 pille irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pille irəliləyərək 38-ci yer) və müflisləşmenin həlli (39 pille irəliləyərək 47-ci yer) öz eksini təpib.

Iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi dövlət proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fealiyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmamasına, kənd təsər-

rüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmüşdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında dövlətimizin başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü besillik programın başa çatdığını, bu il dördüncü programın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi veziyətin sabit olduğunu, xarici siyaset sahəsində də bir sıra uğurların əldə edildiyini, biziimle əməkdaşlıq etmək istəyən ölkələrin sayının artlığını bildirdi.

2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliliyini ifade edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüğün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığı, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nticələrlər əldə edildiyini vurguladı. Bu il de infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içmali su təminatı, kənd və magistralların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əllilərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurguladı.

Sosial sahədə inqilabi dəyişikliklər

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar inqilabi dəyişikliklər kimi qiymətləndirilir. 2019-cu il yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşləri və orada şəhidlərimizin aile üzvlərinə göstərdiyi böyük hörmət və ehtiram hələ də cəmiyyətdə müzakirə olunmaqdadır. Həmin gün isə dövlət başçısının imzaladığı yeni Fərmanla şəhid vərəsələrinə birdefəlik ödəmənin əhəte dairesi daha da genişləndi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dek şəhid olmuş eləvə 2725 şəhidin (o cümlədən, 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi gulluqcunun və 461 şəhid polisin) vərəsələrinə de birdefəlik ödəmənin verilməsi tapşırıldı. Yeni Fərmanla birdefəlik ödəmənin verilməsi prosesi artıq



12268 şəhidin vərəsələrini əhəte edir və bu məqsədlər üçün, ümumiyyətkdə, 135 milyon manat vəsait nəzərdə tutulur.

Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinin və müharibə əllilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrde bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əllilərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil verilib. 2019-cu ildə isə, həmin vətəndaşlara, əz 800 mənzilin təqdim olması nəzərdə tutulur. Yaxın zamanlarda isə bütün şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar. Belə ki, dövlət başçısı şəhid ailələri ile görüşündə bundan sonra da şəhid ailələrinin sosial məsələlərinin daim diqqət mərkəzində olacağını, onların yeni mənzillərlə təmin olunacağını xüsusi vurgulayıb. Sonra ki fərman və sərəncamlarla şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı. Dövlət qayğısı tekce həssas təbəqələri deyil, əhalinin bütün təbəqələrini əhəte edir. Belə ki, pensiyaların, təqaüdlerin, minimum əmək haqlarının artırılması, Əfqanistan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı sərəncamlar deyilənləri sübut edir. Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması barədə imzaladığı Sərəncamlar başlanılan inqilabi dəyişikliklərin ardıcıl xarakter daşıdığını göstərdi. Pezident İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncami 600 min insani əhəte edir və onlara dövlət qayğısının əhəmiyyəti şəkildə artırılması deməkdir. Bununla, həm də sosial-müdafiə tədbirlərinin əhəte dairesi daha da genişlənmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə çıxış zamanı bildirdi ki, gələcəkde minimum əməkhaqları və pensiyalar, ardıcıl olaraq artırılacaq: "Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insani əhəte edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizə heç de razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gelecek artımı ilə bağlı təkliflər hazırlanınsın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar aradıl olaraq artırılacaq".

yük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insani əhəte edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizə heç de razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gelecek artımı ilə bağlı təkliflər hazırlanınsın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar aradıl olaraq artırılacaq".

Prezident İlham Əliyev vurğulayıb ki, minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi: "Minimum pensiyaların məbləği de təxminən 38 faiz, bir qəder çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının və pensiyaların artırılması gələcəkdə dərəcədən qarşılanacağı mümkinşür və buna əmidlər belə olsa, əbəsdir. Çünkü bankların bu vəsaitləri qarşılıqla, tam şəkildə ödəməyə gücü yoxdur. Daha dəqiq deşək, banklar istəsələr belə, bu vəsaitləri ödəmək qabiliyyətində deyillər. Deməli, dövlətin maliyyə dəstəyi göstərəcəyi müzakirə mövzusuna çevrilir. Bu baxımdan, problemləri kreditlərin həlli istiqamətində dövlətin maliyyə dəstəyi gözlənilir.

Problemləri kreditlər məsələsinin həll olmasına dair ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırıq yüz minlərlə vətəndaşın probleminin həlli, rifah halının yaxşılaşması deməkdir. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan dövləti və dövlət başçısı vətəndaşların problemlərinə bigane qalmır. Bu isə, bir daha ölkə vətəndaşlarının dövlətin qayğısı ilə tam əhəte olunduğu göstərir və bu kimi diqqətin bundan sonra da davam etdiriləcəyi şübhəsizdir. Ümumilikdə isə, onu tam əminliklə qeyd etmək olar ki, 2019-cu ilin, bütövlükdə dövlətimiz və xalqımız üçün uğurlu illərdən biri olacaq. Yeni çağırışlar və ideyalar da bu proqnozların reallaşacağına əsaslar yaradır.

Qismət İsmayılov, iqtisadiyyat şobəsinin müdürü

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə Informasiya Vəsiyətərinin inkişafına Dövlət Dəstəyi Fonduğun keçirdiyi müsabiqə üçün

28 fevral 2019-cu il

“Müxaliflərin mayaları haramdan yoğrulub”

“Xocalı kimi faciələrin baş verməsində müxalif qüvvələrin bu və digər formada əlləri olub”

20 Yanvar faciəsində olduğu ki-
mi, Xocalı soyqırımı günündə Müsavat başçısı Arif Hacılı və AXCP sədri Əli Kərimli təxribat tövratmaya, qarşılurma yaratmağa cəhd göstərdilər. Sual yaranır, bu cür şəxslər niyə görə, Azərbaycanın ağır günündə xarici sıfarişlərə uyğun təxribatlar tövratmaya cəhd edirlər? Söhbət etdiyimiz müsahibələrimizin, birmənali mövqeləri ondan ibarət oldu ki, dağıdıcı müxalif partiya liderləri müstəqil olmadıqlarından, anormal tapşırıqların icraçılarına çevrilirlər.



ASDP-nin sədri, millət vəkili Araz Əlizadə: “İsa Qəmbər adam olmadı ki, olmadı”

- Müxalif başbilənləri dəyyuslardır, milli maraqlara qarşı düşmən olan kəşlərlərdir. Azərbaycana qarşı tövredilən Xocalı kimi faciələrin baş vermesində müxalif qüvvələrin bu və digər formada əlləri olub. Buna baxmayaraq, həle də düz yola gele bilmeyiblər. İsa Qəmbər ağır xəstələndi, ağır xəste oldu, Heydər Əliyev Fondu onu müalicə elətdirdi vəs. Yenə də adam olmadı ki, olmadı.

Onların adam olmaları üçün variant da yoxdur. Səməd Vurğunun “Vaqif” dramaında gözel bir beyt var: mayan turşayrandır, zatin qırıqdır, ilandan-əqrəbdən yar ola bilməz. Əli Kərimli müxaliflərin lideri olmaq iddiasındadır. Olsunda, dəlihanada nə çox Napaleon. Əslində, Ə.Kərimlinin normal insan olmasına da, şübhələr var. Baxmayaraq ki, o siyasetlə məşqül olur. Bu da, təccüb doğurmur. Çünkü biz azad, demokratik ölkəde yaşayırıq. Kimliyindən və ağılnın dərəcəsindən asılı olmayıq, hər kas özünə bir yolu seçir. Fakt budur ki, radikal müxalifəti Qərbdə maliyyələşdirən qüvvələr var. Pul ayıran dairələr deyirlər ki, Azərbaycan müstəqil siyaset yürüdü: ay aman qoymayıq, gedin şuluq salın. Ə.Kərimli pullar qazanır, nəyin hesabına? O, uzun illərdir ki, işləmir, amma ailəsinin xaricdə evi var, uşaqları illik ödənişi yüksək olan universitetlərde təhsil alır. Həm də, uşaqları hərbi xidmətdən yayınır. Bununla belə özünü vətənpərvər kimi qələmə verir. Araz Əlidənin ovladı isə hərbi xidmətə gedib, trolları isə vətənpərvər olmamaqda ittiham edirlər. Bu baxımdan, onlar bədbəxtlər. Əminəm ki, bu simasızlar ömrüleri boyu belə olacaqlar. Çünkü mayaları haramla yoğurulub.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli: “Müxalifət bütün dəyərləri itirib”

- İlk dəfə deyil ki, bu hadisə baş verib. 20 Yanvar faciəsi gündə Əli Kərimli və ətrafında olan bir necə şəxs

qarşılurma yaratmağa cəhd göstərmişdilər. Azərbaycan xalqının ümum-xalq hüzün günündə öz absurd siyasi iddialarını ortaya atmışdır. Əslində, mənə elə gəlir ki, bunlarda bir anormalliq var. İstənilən şəraitdə, situasiyada kütlə görən kimi vəcdə gəlirlər, emosiyaları yüksəlir və anında hesab edirlər ki, həmin kütlə onların boş, mənasız və absurd iddialarını dinləyəcək. Bu da, mənəvi deqradasiyasının bu düşərgədə nə qədər güclənməsindən xəber verir. Bütün dəyərlər itib. Hər bir



hadisədən AXCP, Müsavat və “Milli Şura” təmsilçiləri sui-istifadə etməyə çalışırlar. Xalqla birləkde olub, bu hüzün gününün də faciə qurbanlarını yad etmək evzəzinə, yəne də fərqlənməyə, xalqın ən ağır günündən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərilər. Əslində, uzun illərdir ki, bu mənzərə ortaqlıqdadır. Bu da, səbūta yetirir ki, bu düşərgədə “neinki ciddi ideoloji boşluq var, bu insanlar neinki siyasi baxımdan Azərbaycan cəmiyyəti tərəfindən iğnor ediləblər və bütövlükdə, vaxtı ilə mənsub olduqları bütün dəyərləri itiriblər və yaxud bu dəyərlər, ümumiyyətlə, onlar üçün manipulyasiya elementi olub.

GÜLYANƏ

“Əli Kərimlinin reaksiyası o qədər aqressiv, uyğunsuz idi ki,...”



“Öten gün Azərbaycan xalqı bir dən nümayiş etdirdi ki, Xocalı yadداşdan silinməyib əksinə yeni bir yadداş kimi hələ de yaşamaqdadır. Azərbaycan hakimiyəti də bir daha göstərdi ki, Qarabağ məsələsində heç bir amil üzrə güzəştə getmək fikrində deyil, baş verənlər olduğu kimi dəyərləndirilir və olduğu kimi də dñuya ictimaiyyətinə çatdırılır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsət deyib.

Siyasi şərhçinin sözlerine görə, öten gündükləri kötülükli həm de onu göstərdi ki, Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi Qarabağ məsələsində də məhz Prezident İlham Əliyevin arxasında getməkdə qərarlıdır, məhz ölkə başçısına güvənir və Prezidentin bu məsələni həll edə biləcək Lider olduğunu qəbul edir: “Bunun fonunda Əli Kərimli və kiçik bir dəstəsinin orada göstərdiyi, sərgilədiyi davranış şəxşən məndə çok böyük bir kədər hissə yaratdı. Çünkü adı bir vətəndaş (həmin insandan Əli Kə-


rimlinin tərəfdarlarının xoşui gəlməyədə bilər) sadəcə olaraq yaxınlaşdır bir siyaset adəməna sual verir və ondan soruşur ki, sənin oğlun hardadır. O müqayisə üçün cənab Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətdə olduğunu deyir amma Əli Kərimlinin oğlunun kef çəkdiyini göstərir. Yəni sən demokratiyadan, dövlətin qorunmasından, Qarabağ dərđində danişsən amma realda bəs sənin oğlun niyə əsgərlikdə deyil. Mən həmin səhnəni görəndə açığını deyim ki, şoka düşdüm. Çünkü Əli Kərimlinin verdilən reaksiya o qədər aqressiv, uyğunsuz idi ki, yəni bir daha əmin oldum ki, bu adam siyasetçi kimi özünü yetişdirə bilməyib. Bu adam faktiki olaraq siyasetçiye çevrili bilməyib. Sadəcə olaraq 1990-ci illərin əvvəllerində xalq hərəkatının işığında fürsətçilik

edib bir qədər öne çıxmışdı və parlamentdə təmsil olundur. Amma normal sabit və sakit siyaset dönməndə bu şəxs özünü təsdiq edə bilmir. Onun dənənki aqressiyası da oradan qaynaqlanır.

Düşünürəm ki, istənilən siyasetçi istənilən xoşagelməz suala təmkinlə cavab verməyi bacarmalıdır. Amma bunu öten gün Əli Kərimli nümayiş etdirə bilmədi. Əlbəttə ki, bu cür yanaşma ilə Prezident İlham Əliyevin yanaşması, ümumilikdə Azərbaycan xalqının seçim etməsi hər halda mənə elə gəlir ki, siyasetlə məşqül olduğunu iddia edən bəzi müxaliflər bir mesaj olmalıdır. Yəni onlar görməlidirlər ki, gerçəkdə xalq kimin arxasında gedir və kimə dənə dənənki güvənir”.

Qoşunların təmas xəttində keçirilən monitoring incidentsiz başa çatıb

ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 27-də Ağdam rayonu erazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring incidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sehra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitoringi ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sehra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Saymon Tiller aparıblar.



“Xoruz”ların banlaşması

Təhmasib Novruzov

(Yarı allegorik yazı)

Tarix boyu çox şeylər dəyişib və dəyişməkdə davam edir. İctimai quruluşlar dəyişir, şüurlar dəyişir, sərhədlər dəyişir, inanclar dəyişir, son illər həyəcan təbili çalınır ki, hətta iqlim də dəyişir. İnsanlar bu dəyişmələri təbii qarşılıyırlar. Amma mən bir dəyişikliyi heç cür həzm edə bilmirəm. Ha düşünnüb-daşınırıram, ha götür-qoy eləyirəm, bilmirəm, bunu da dünyada gedən təbii dəyişikliklərdən biri kimi qəbul edim, yoxsa dünyyanın öz məhvərini geriya fırlatması kimi?

Kənd həyatı görənlər, ən azı, uşaqlıq və gənclik çağlarını kənddə yaşayanlar bilirlər, bilmeyənlər də indi mən deyim, bilsinlər. Hər səhər gün doğar-doğmaz, xoruzlar başlayır banlamağa. Köhnə kişilər deyərdi ki, filan-kəsin xoruzu ban (yeni xoruzların dilində başqan) xoruzdu, birinci o banlayır. Hələ onu da deyirdilər ki, xoruzlar ban xoruzunu o qədər hörmətlü tuturlar ki, o banlamadan, heç bir xoruz səsini çıxarmaz. Bilmirəm, bu, sadəcə, xalqın yaratdığı mifdir, yoxsa elmi əsası var, amma dədələrimiz bele deyərdilər. O zaman bir kəndin xoruzları səs-səsə verib banlayar, insanları günün doğmasından xəbərdar edərdilər. Amma indi xoruzlar başlayıb axşamlar banlamağa. Özü də, bir kəndin, bir şəhərin, bir ölkənin yox, bir qitənin də yox, dünyanın her yerində bir-birinə mesaj verib başlayırlar banlamağa. Bax bu, mənəm həzm edə bilmədim o dəyişiklikdər ki, onun da bəisi internet deyilən zədi icad eliyan kəslərdir. Sosial şəbəkə sahibləri, necə ediblərsə, dünyanın her yerində xoruzlar özlərinə bab xoruzları təpib, başlayırlar bir-birinə züy tut-tuta banlamağa. Bizim haqqında danışmaq istədiyimiz xoruzların bəni ingilis məmləketindədi. Bu da, təbiidir, “lari xoruz” deyilən bir xoruz cinsi var, onun da məməkəti ingilisstan olduğundan, biz uşaqla olanda, kənddə ona həm də ingilis xoruzu deyərdik. O zamanlar ingilisin bu cins xoruzlarını alıb, gətirib bizim kəndlərdə banladardılar. Amma indi əksinədir, bizim ölkədə yumurta kimi doğulan, burda yumurtadan çıxan, burda mayalanınan bu ban xoruz dənə axtara-axtara gedib ingilislərin məməkətində banlayır. Bu da bir dəyişiklik. Daha bir dəyişiklik də var. O da ibarətdir ondan ki, xoruzlar adəti üzrə səhərlər, gün doğan zaman banlaşıdı halda, bu xoruzlar axşam, gün bata-bata başlayırlar banlamağa. Ele ki, axşam oldu, gün batdı, Londondakı xoruz banlayır: quq-qulu-qu... Gün batdı, səsini qaldırın! Ban xoruzun səsini eşidən ki, Parisdəki bizim yerlərdən olub, orda dənənən xoruz birinci olaraq onun səsini səs verir: Quq-qulu-qu... Təzə söyüşlərle səsimizə səs verin! Bir-birinin ardınca biziñən olub, yadların qapısında dənə axtaran xoruzların səsleri qarışır bir-birinə. Almanlardan, isveçlərdən, norveçlərdən, daha bilmirəm, haralardan xoruzlar keçir internetin qabağına və başlayırlar banlamağa. Hərdən məməkətən də bir-iki xoruzu banladırlar. Bu da, ona görə edilir ki, guya bu xoruzlar hinpərvərdirler və doğma hinlərini unutmurlar. Bunun üçün, heç şübhə yox ki, məməkətəki xoruzlara da əcnəbi dənə göndərirlər, yoxsa onların səsi batar və banlaya bilməzlər. Banlaşmanın şirin yerində dənə axtara-axtara okeanın o tayına gedib çıxmış xoruzlardan biri səsini qaldırır: quq-qulu-qu... Size noolub, ay bədbəxtlər, hələ günorta indi olub! Londondakı xoruz quqqluduyur ki, bədbəxt özünsən, bu qitədən o qədər ayrı düşmüsən, yaddan çıxarısan ki, bizdə axşam olanda, orda günorta olur, biz sənə görə banlaşma vaxtimizi deyişə bilmərik, zəhmət çək günortalar yatma, qoşul bize! Beləce banlaşma beynəlxalq xarakter alır. Bilmirəm, siz də mənə razılaşırsınız, yoxsa yox, amma mən xoruz banlaşmasının bir kənddən, bir obadan çıxıb beynəlxalq məsələyə çevriləsini dünya tarixinin en böyük dəyişikliyi hesab edirəm və heç cür həzm edə bilmirəm. Yadına uşaqlər, əzberlediyim bir şeir düşdü. Kiçik redaktəm də var bu şeire: ay saqqalı ağ xoruz, dənliyi bardaq xoruz, axşamlar oyanırsan, gecələr banlaysırsan, söymekdən usamırsan, təhqir-dən utanırsan... Nə isə Sonda, qonşu ölkəde, Urusetdə yaşıyan əziz oxocularına bir ricada bulunmaq istiyirəm. Bizim bu yazımızı ordakı rus dostlarınıza oxuyub-eləsəniz, “xoruz” sözünü, hərfi tərcümədə olduğu kimi, çevirməyin. Yanlış anlayalarla e, ayıbdı axı!..

Global məsələlər bir yana dursun, elə olur ki, kişi məmurlar tribunalardan uşaq bağçaları haqqında nitqlər söyləyirlər. Halbuki onlar uşaq bağçasının, körpələr evinin əsl mahiyətinin nədən ibarət olduğunu bilmədiklərini elə öz nitqləri ilə sübut edirlər. L.Mövsümova yazar: "Yüksək rütbəli məmурun məktəblərin problemlərindən bəhs etdiyini televiziya ekranından görmək mümkündür, ancaq məktəblərin həyatında öz uşaqlarını dərsə gətirən, müəllimlərlə görüşüb məktəbin və şagirdlərin problemlərinin həllinə çalışan valideynlər arasında, böyük məmür kışılər bir yana dursun, suravi vəzifələrdə işləyən, hətta işləməyən ataları belə çox az görmək olur."

Bu problemləri birbaşa həll edən qadınlar isə, o zaman, onları həlli haqqında qərar çıxaranlar, o qərarların icrası üçün əmr verenlər niye yalnız kışılər olmalıdır? Bir halda ki, istehsalat və siyaset sahələrində qadınların yaradıcı əməyindən, idarəedici gücündən istifadə olunmasına tekce stereotiplər deyil, həm də ayrı-ayrı fərdlərin maraq və mənafələri mane olur, əslində, birinci maneəni də aradan qaldırmağa qadir olan qanunvericilik aktlarının gücünü ilə, ikincini da-ha asan aradan qaldırmak olmaz mı? Sual şəklinde çıxardığımız bu nəticəni bele bir cavabla tamamla-mağdı düzgün sayırıq: - Olar, ancaq qanunları təkmilləşdirmək, qadın-ların obyektiv olaraq siyasileşməsi (biz bununla onların bütün müm-kün ictimai və idarəetmə fəaliyyətini nəzərdə tuturuq) prosesinin qarşılaşdığı sərt müqaviməti bu yolla qırmaqla. Deməli, bu prosesə əngel olan ən böyük maneə elə kışılərin kasta (qapalı, gizli mənafə) ruhu ilə six birləşmiş inzibati-idare əlaqələrindən ibarət "kişi struktur-ları"nın yaratdığı kamil (bitkin) ol-mayan qanunvericilikdir. Bu maneəni qüvvətləndirən başqa maneə kimi qadınların siyasi maraq-larıni ictimai təşkilatların mövcud olmamasını göstərmək olar."

Bütünlükdə, qadınların hadisə-lərə verdikləri qiymətin emosional çaları daha güclü olsa da, onların siyaset sahəsində ictimai rəyi, kışılərin reyindən daha yavaş və da-ha ehtiyatla formallaşır. Qadınların ictimai rəyinin "nizamlayıcıları" on-ların sosial tələbatları və uzunmüddətli səciyyə daşıyan maraqlarıdır ki, məişətdə həmin maraqlar bunn-lardan ibarətdir: ailənin qorunub-saxlanması, uşaqların qayğısına qalmaq, yaxın adamların xoşbəxtliyi, yaşamaq hüququnun real təmi-nati, sabahki güne inam, qadınla-rın siyaset sahəsindəki maraqları isə sosial sabitlikdən və ictimai asayışdən ibarətdir. Qadınların verdiyi qiymətlərin istiqaməti, adə-tən, kışılərin verdiliyi qiymətin isti-qamətdən daha əsaslı olur. On-larda bitəref, subyektiv rəyə bağlı olmayan mülahizələr kışıləre nis-bətən üstünlük təşkil edir. Görü-nür, qadın xasiyyətinin dözuñlü-lük, güzəşte getmək, təcavüzkarlıq və qətiyyət dərəcəsinin aşağı olması kimi cizgileri öz təsirini gös-terir. Mülliif qeyd edir ki, sosial proseslərin dinamikliyi (hərəkiliyi) qadınla-ictimai diqqətinin dairesini genişləndirmiştir. Onlar müxtəlif partiyalalar, təşkilatlar, bazar müna-sibətlərinə kecid və milli konfliktler haqqında, öz ictimai təşkilatlarının fəaliyyəti haqqında öz fikirlərinin açıq bildirir, indiki zaman və gəl-ək haqqında fikirlər yürüdürlər.

Artıq yuxarıda, qeyd olunduğu kimi, hazırda qadın şurunun siyasileşməsi prosesi gedir. Bu proses çox vaxt kişi mühitində gedən pro-seslər kimi qəti, sürətli və təcavüzkar proses deyil. Ancaq əksinləşməkələr və konfliktlərle, çox vaxt özü-nün heç də demokratik olmayan şurularını və qərarlarını cəmiyyətə qanun kimi sıriyan kütə hakimiy-

yəti oxlokratiya ilə bağlı siyasileş-mənin səviyyəsi, her halda, yuxarı qalxır. Özü də demokratikləşdirmə şəraitinən doğurduğu artmaqdə olan siyasileşmə ilə qadınların si-yasileşməni təşkilatlar olan mə-dəniyyət, maarif, ekoloji, infor-masiya, əyləncə təşkilatlarına təbii meyili arasında real ziddiyət ya-ranmışdır.

Bələdliklə, qadınların ictimai fə-allığı da bir neçə istiqamətdə inki-şaf edir. Onlar siyasi partiyaların və hərəkatların fəaliyyətində iştir-ak edir, yaxud onlara tərefdar çı-xır, yardım göstərir, onlara reğbət bəslədiklərini, onlara həmrəy ol-duqlarını bildirirlər. Onlar dini təş-kilatlarından tutmuş, sahibkarlıq təş-kilatlarında birbaşa siyasi istiqaməti (adiyyəti) olmayan müxtəlif cəmiyyətlərin (assosiasiyların), ittifaqların, klubların və komitələrin üzvləridir. Onlar öz tərkibinə görə, sərf qadın təşkilatları yaradır, buna baxmayraq, bu təşkilatlar bö-yük sayıda sosial maraqları müdafiə edirlər. Qadın təşkilat və hərə-katlarının bütün bənövləri bir-biri ilə qarşılıqlı əlaqədardır. Üstəlik, onlarda çox vaxt eyni adamlar feal əməkdaşlıq edirlər.

L.Mövsümova göstərir ki, çox-partiyalılıq əhalinin bütün gruppular üçün, elecə də, qadınlar üçün siyasi seçim imkanını genişləndirir, zəruri olaraq, məhz müəyyən bir sosial-demografik qrupun maraqlarını müdafiə edən müstəqil təşkilatların yaradılması məsələsini qo-

da dövlət idarəciliyini və ictimai idarəciliyin bütün həlqelerində rəhber vezifələri tutmaq üçün öz na-mizədlərini irəli süre bilerlər.

İnsan fəaliyyətinin, elə bir sa-həsi yoxdur ki, onda Yer kürəsinin bütün əhalisinin yarısını, müstəqil əhalisinin üçdən birini təşkil edən qadınların iştirakı olmadan keçin-mək olsun. Qadınların enerjisi, ira-de və təşəbbüsü möhkəm və sar-sılmaz sühl uğrunda mübarizədə, xüsusilə, parlaq şəkildə üzə çıxır. Sabitlik, sakitlik və sühl qadınların marağına uyğundur. Ölümə əbədi düşmən, bəşəriyyəti mehv olmaq təhlükəsindən qorumaq, insan nəslini qoruyub- saxlamaq uğrun-da mübarizə olan milyonlarla qadın-nın və qızın cəhdləri onların müha-ribə əleyhinə hərəkatı ilə ifadə olunur. Bu işdə beynəlxalq qadın təş-kilatlarının və hərəkatlarının böyük rolü vardır. Bir neçə il qabaq Ukraynanın Krim vilayətinin Aluştə şəhərində "Sühl, ekolojiya, səhiyye, qadının statusu" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Həmin seminarın dünyadan müxtəlif bucaqlarından bəşəriyyətin zərif qismi olan qadınların nümayəndələri toplaşmış, orada müasir həyatın aktual problemləri və qadınların onların hellində iştirakının formalı-ri müzakirə olunmuşdur. 1995-ci ilin sentyabrında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində qadınların IV Ümumdünya Konfransı, həmin ilin oktyabrında Rusiya Federasiyasının paytaxtı Mosk-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

Qadın şurunun siyasileşməsi

yur.

Burada, haqlı olaraq, liderlik (başçılıq) məsəlesi ortaya çıxır. Bu zaman başqalarını öz aradıca apa-ra bilən liderlər lazımdır? Sözsüz, lazımdır. Ancaq burada siyasi liderlik problemi, xüsusiilə, mürrekkeb məsələdir. Çünkü qadınlar, öz psixoloji xüsusiyyətlərinə görə, birləşməkdə çətinlik çəkirler. Onların qadın mühitində bütün formaları ilə, əməli olaraq, sakitleşmək bil-məyyən emosionallıq, həyəcanlılıq, nüfuzlara (nüfuzlu adamlara) itaət kimi xüsusiyyətləri onların böyük qruplar şəklinde həmərylik etmələrinə mane olur. İşdir, bura qadınların ailədəki və istehsalatdakı məş-ğulluğunu da elave etsek, onda, məsələn, qadın partiyasını "bat-maqdan xilas etməyin" neçə mü-rəkkəb bir iş olduğunu başa düşmək olur. Yox, belə desək ki, müs-təqil qadın partiyası yaratmaq, hə-ləlik, gələcəkdə mümkün (cinsi əlamətə görə siyasi təşkilat yaratmağın özü şübhəli görünür) olan bir işdir, onda pillələrdən olan dövlət orqanlarında, partiyalarda, müxtəlif ictimai təşkilatlarda və cə-miyyətlərdə qadın fraksiyalarının yaradılması ki, bütünlük, real bir şeydir. Qadınlar, siyasi və ideya fərqlərindən asılı olmayıaraq, özü-lərinəməxsus maraqlarını, ailəni, anaları və uşaqları qorumaq üçün fraksiyalarda birleşə, fraksiyalarda

vada "Zaqafqaziya qadınlarının "Sühl və demokratiya" uğrunda dialoqu" mövzusunda konfransı keçirilmişdir. Bütün bu yüksək for-rumlarda Azərbaycan qadınları en fəal şəkilde iştirak etmişlər.

L.Mövsümova yazar: "İndiki dövrde təbii və ictimai sistemlərin kortebii inkışafı və məhdud olma-yan istismarı xətti sona yetir. Bə-şəriyyət öz qədim tarixindən, çə-tinlikdə də olsa, ayrılır. Elə bı-sivili-zasiyaya kecid başlanır ki, orada ekoloji və sosial sabitlik, idarə-o-lunma və humanistlik problemləri daha mühüm əhəmiyyət kəsb edir. Qadınlar Yerin təbii sərvətlərinin dağıdılması, okeanın çirkəndirilmesinə, təbii həyat formalarının yoxsullaşdırılmasına, ozon qatının məhv edilməsinə qarşı çıxır, planətin böyük bir hissəsini tutan lo-kal (məhdud) ekoloji fəlakətlərin yox edilməsi uğrunda mübarizə aparırlar. Məhz elə bu işdə də, qadınlar bir nəcib məqsədi həyata keçirmək zəminində, qibə edilmə-yə layiq həmərylik nümayiş etdirir-lər.

Qadın hərəkatı özünün başlıca vəzifəsi olaraq qadınların kişilərlə yalnız formal iqtisadi, siyasi və so-sial bərabərliyi uğrunda deyil, ək-sine, bütün bu sahələrdəki faktiki bərabərliyi uğrunda mübarizəni irəli sürür. Biz kişi ilə qadının bəra-bər olmadığından danışanda, baş-

ıca olaraq, onları əməyin intensivliyi, əməkhaqqı və iş müddəti mə-sələsində bərabərəşdirməyi nə-zərde tutmur. Praktiki olaraq, biz qadınla kişinin bərabərliyinə müəyyən "bərabərsizlik" tətbiq edərək, analığın ən mühüm ictimai vəzifə olduğunu nəzəre almaqla gedirik.

Elə kişilərlə qadınların təbii-i, istehsal qüvvələrinin inkışafı səviyyəsi ilə kişi ilə qadının ailədə, uşaqların tərbiyəsində rol ilə, psi-xologiyalarının müxtəlifliyi və gün-dəmdən çıxarıla bilməyen başqa amillərlə şərtlənən faktiki bərabər-sizliyinin aradan qaldırılması prob-lemlərini götürək. Onların, xüsusi, sosial psixologiya və pedago-gika, sosiologiya, politologiya, iqtisadiyyat və başqa elmi fənlərin ar-tilil və gərgin diqqətine, təhlilinə ehtiyacı var. Azərbaycan üçün mənfi hesab olunan fəhişlik, por-noqrafiya kimi təzahürərin kökləri ni açıb göstərən, ailə-nikah münasibətlərinin möhkəmlənməsi, ailə-nın statusu və qadının cəmiyyətdə ictimai rolunu, qadının və ailənin bazar iqtisadiyyatına girməsi mə-sələlərini təhlil edən dolğun, fun-damental və tətbiqi işlərə ehtiyac artır.

Bu gün elmi baxımdan, bu problemlərdən hansıları daha mü-hüm və aktualdır? Hər şeydən ev-vəl, sosial-iqtisadi və mənəvi inki-şaritdə qadınların maraqlarının ifadəsinin və reallaşmasının yeni, totalitar dövlətə xas olmayan for-malarının meydana çıxması üçün ilkin şərtlər yaranır. Bu isə, qadın-ların "sosial müdafiə obyekti"ndən feal hərəkət edən şəxsiyyətə çev-rilməsi yoluna ilk addım və cəmiyyətdə onların vəziyyətinin köklü dəyişilməsinin zəruri şərtidir.

Şəfəfin sürətlənməsində-qadınların əmək və yaradıcılıq payının çoxal-dılması məsələləridir ki, onların əsasında qadınların ictimai isteh-salda, elmdə, mədəniyyətdə və təhsildə iştirakının demoqrafik, so-sial və estetik nəticələrinin hertə-refli uğota alınması durur.

Kapitalist ölkələrinin təcrübəsi-nə əsaslanaraq, qeyd etmək lazımdır ki, demokratiya instilutlarının inkışafı ilə, vətəndaş cəmiyyətinin formallaşması ilə qadının azad edilməsi, onun cəmiyyətdə layiqli yer tutması prosesləri six surətdə bağılıdır.

"Qadın məsəlesi"nin həlli və cəmiyyətin demokratikləşdirilməsi - bunlar iki qarşılıqlı əlaqədə olan prosesdir. Burada, başlıcası o deyil ki, sonuncu özlündə heyatın bütün sahələrində qadınlarla kişilər üçün bərabər imkanlar yaradır, əksinə, odur ki, yalnız göstərilən şəraitdə qadınların maraqlarının ifadəsinin və reallaşmasının yeni, totalitar dövlətə xas olmayan for-malarının meydana çıxması üçün ilkin şərtlər yaranır. Bu isə, qadın-ların "sosial müdafiə obyekti"ndən feal hərəkət edən şəxsiyyətə çev-rilməsi yoluna ilk addım və cəmiyyətdə onların vəziyyətinin köklü dəyişilməsinin zəruri şərtidir.

**Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları



Zərərlı vərdişlərdən olan siqaret çəkəməkdən imtina zamanı orqanızmı tütünün təsirlərindən temizləmek və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müyyəyen müalicə prosedurları tətbiq edilir.

Almaniya Təbiet Elmləri Akademiyasının üzvü, hə-

kim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, daha çox iradə ilə bağlı olan məsələdir. O, tütündən istifadəni tərgidəndən sonra yarana biləcək hallar barədə AZERTAC-a bəzi məlumatlar verib.

Həkim-fitoterapevt qeyd edib ki, siqaret çekib sonra imtina edənlər diş eti və ağız boşluğu həssaslığı ilə üzleşə bilərlər. Bu zaman gündə iki-üç dəfə soda ilə qarqara etmek tövsiyə olunur.

Siqaretdən imtina edənlərde bəlgəmin rəngi dəyişir, tez-tez öskürmə halları baş verir. Həmin hallarla üzləşənlər bəlgəm gətirmək və bronxları təmizləmək üçün keçibuyunu meyvasından istifadə edə bilərlər. Keçibuyunu xırda-xırda doğranılır, 400 ml qaynar suda 20 qram olmaqla 15 dəqiqə dəmlənilir, alınan dəmləmə iki yerə bölünür, yarısı səhər, yarısı axşam yemekdən 20 dəqiqə evvel qəbul edilir. Prosedur 14 gün aparılır. Tez-tez allergik tutması olan və asmatiklər də ondan istifadə edə bilərlər. Şəkərli diabet xəstələri müyyəyen norma gözləməlidirlər. Hətta keçibuyunu meyvəsini toz halına salandan sonra da qəbul etmək olar. Yaxud 10 qram keçibuyunu tozu 30 qram balla qarışdırılaraq yeyilir".

Həkim-fitoterapevtin dediyinə görə, keçibuyuzundan başqa gülxətmi kökü, şirin biyan kökü və dəvədabanı kökündən də istifadə etmək mümkündür. Onları bir yerdə dəmləyib içmək, biyan şirəsini gündə iki dəfə 10 qram qəbul etmək olar.

Donald Tramp Kim Çen Ini öz dostu adlandırib

AŞ Prezidenti Donald Tramp KXDR idarı Kim Çen Ini öz dostu adlandırib və Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidi var olduğunu bildirib.

AZERTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəber verir. "Vyetnamçıqların. Əgər Şimali Koreya nüvəsizləşdirmə prosesinə qərar versə o da beləce inkişaf edəcək və bu, tezliklə baş tutacaq. KXDR nəhəng potensiala malikdir, bu, tarixdə iniyidək heç kimin elinə düşməyən gözəl imkandır - bu, dostum Kim Çen In üçün şansdır", - Donald Tramp özünün "Twitter" səhifəsində belə yazıb.

ELAN

ADPU-nun Təsviri incəsənət ixtisası üzrə TIM-1803 qrup tələbəsi Hüseynli Sənubər Haxverdi qızının adına verilmiş tələbə biləti itdiyi üçün etibarsız sayılır.

X X X

Bakı şəhəri Xəzər rayonu icra Hakimiyəti başçısının Binə qəsəbəsi vətəndaşı Məmmədov Balahüseyin Mirzə oğluna 6.03.2014-cü il 184 №-li "Torpaq sahəsində müvafiq tikiliilərin aparılmasına icazə barədə" sərəncamı itdiyi üçün etibarsız sayılır.

X X X

Bakı şəhər Xəzər rayonu icra Hakimiyəti ilə Binə qəsəbəsi N.Abbasov küçəsi 1, ev 6 ünvanında yaşayan Məmmədov Balahüseyin Mirzə oğlu arasında 6.03.2014-cü ildə bağlanan istifadəsiz qalmış 15,0 ha bağı sahəni təmiz sahəyə çevirib, sahibkarlıqla məşğul olması haqqında icarə müqaviləsi itdiyi üçün etibarsız sayılır.

X X X

Bakı şəhər 7 sayılı notariat kontoru tərəfindən Məmmədov Balahüseyin Mirzə oğluna etibar edən Kərimov Zaur Əlövsət oğlu və Baxışova Həniqə Nəriman qızı tərəfindən 13 avqust 2014-cü ildə verilmiş etibarnamə (Reyestr №7E-9490) itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

28 fevral

Azərbaycan idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edəcək



Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək. SIA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün müüm keçid rolunu oynayaçaq. Bele ki, Olimpiadada təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Dünya kubokuna çox sayıda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçıları qatılacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.

Andrey Arşavin "Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında iştirak edəcək

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar idmansevərlər üçün təşkil ediləcək "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşmada iştirak edəcək futbolçularlardan biri də Andrey Arşavin olacaq. AZERTAC xəber verir ki, martın 3-də saat 11:00-da Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Müzeyinin karşısındı "Bakı 2019: Ulduzlar Finalı" adlı möhtəşəm qarşılaşmada A.Arşavin də meydana çıxacaq. Rusiya futbolunun əfsanələrindən olan yarımmüdafıəci uzun müddət milli komandanın kapitanlıq sarığısını daşıyıb. Təcrübəli futbolçu İngiltərədə "Arsenal" klubunun heyətində göstərdiyi oyun və vuruğu qollarla azarkeşlərin qəlbini fəth edib. "Zenit" in yetirməsi olan A.Arşavin 2007-ci ildə doğma klubunun həyətində UEFA Kubokunu da sahibi olub. O, həmin finalın ən yaxşı oyuncusu seçilib.



Qeyd edək ki, tanınmış futbolçular Eydur Qudyonson, Maykl Essien, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Veli Qasimov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandanın 5 oyuncu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyuncular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, "Avropa Liqası Final 2019" a həsr olunmuş "İntellektual Kubok"un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov "böyük oyun"da media nümayəndələrini təmsil edəcək.

Azərbaycanın 7 şahmatçısı kişilər arasında Avropa çempionatında mübarizə aparacaq

Martın 18-dən 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyede kişi şahmatçıları arasında Avropa çempionatı keçiriləcək. AZERTAC xəber verir ki, 43 ölkədən 365 şahmatçı, o cümlədən 151 qrossmeyster turnirdə iştirakını artıq təsdiqləyib. Qite çempionatında mübarizə aparacaq şahmatçılar arasında təmsilçilərimiz Rauf Məmmədov, Qədir Hüseynov, Ülvə Sadiqov, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Kənan Qarayev və Cahangir Azadəliyevin də adları var. İsveçre sistemi üzrə keçiriləcək Avropa çempionatı 11 turdan ibarət olacaq.

"Yuventus" 4 ildə bir matça çıxan qapıçısını 20 milyona satdı

"Yuventus" İtaliya futbolunda en ağlasıqız transferini həyata keçirib. SIA-nın xarici mətbuatı istinadən verdiyi məlumatata görə, "qoca senyora" heyətə olduğu 4 il ərzində cəmi bir matça çıxan qapıçısı Emil Auderonu "Sampdoriya" ya 20 milyon avroya satıb. Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/2018 mövsümündə icarə əsasında "Venesia" da forma geyinib. O, bu klubda çıxdığı 32 oyunda qapısında 25 gol görüb.